

1. İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?

- √ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək
- məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
- daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
- xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
- istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması

2. İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir?

- √ müəssisənin menecerləri
- vergi orqanları
- müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar
- heç biri düz deyil
- müəssisənin səhmdarları

3. İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir:

- √ daxili istifadəçilərə
- icra hakimiyyəti orqanlarına
- ictimaiyyətə
- daxili və xarici istifadəçilərə
- xarici istifadəçilərə

4. İdarəetmə uçotunun aparılmasının məqsədi:

- √ planlaşdırma, idrəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı
- xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi
- istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması
- maliyyə nəticələrinin müəyən edilməsi
- vergi bəyannamələrinin tərtibi

5. İdarəetmə uçotu informasiyası bunlardan hasılandır:

- √ müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
- uçotun bütün növləri üzrə informasiya
- xarici istifadəçilər üçün hazırlanmış
- qeyd edilənlərdən heç biri
- maliyyə uçotu ilə əldə edilən

6. İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir:

- √ Planlaşma, uçot, təhlil və tənzimləmədə;
- uçot və təhlil;
- Tənzimləmə və təhlidə;
- heç biri döğru deyil
- planlaşma və tənzimləmədə;

7. İdarəetmə uçotu özündə nəyi əks etdirir:

- √ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- heç biri döğru deyil
- müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;

8. İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır:

- √ operati , taktiki və strateji;
- taktiki və strateji
- bütün cavablar doğrudur
- heç biri doğru deyil
- operativ və taktiki;

9. Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- √ istehsalat uçotu
- vergi uçotu
- statistik uçotu
- operativ uçot
- muhasibat-maliyyə uçotu

10. İdarəetmə uçotu nədir?

- √ uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir
- uçot prosesidir
- məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
- təsərrüfat uçotunun bir növüdür
- müəssisənin idarəetmə prosesidir

11. İdarəetmə uçotu dedikdə nə başa düşülür?

- hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- √ istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsini
- məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini
- görülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini

12. İdarəetmə uçotu nədir?

- √ müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
- təsərrüfat uçotunun tərkib hissəsidir
- vergi uçotunun tərkib hissəsidir
- heçbir cavab doğru deyil
- maliyyə uçotunun tərkib hissəsidir

13. İdarəetmə uçotu aşağıdakılardan hansının altsisteminə təşkil edir?

- √ Muhasibat uçotunun
- Maliyyə uçotunun
- Vergi uçotunun
- Təsərrüfat uçotunun
- Statistik uçotun

14. Beynəlxalq təcrübədə muhasibat uçotu hansı tərkib hissələrə bölünür?

- √ maliyyə və idarəetmə
- maliyyə və statistika uçotu
- operativ və statistik uçot
- operativ və budcə
- idarəetmə və budcə uçotu

15. İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- √ daxili istifadəçilərə;

- icra hakimiyyəti orqanlarına
- ictimaiyyətə
- a və b cavabları doğrudur.
- xarici istifadəçilərə;

16. İdarəetmə qərarları hansı informasiyaya əsaslanır:

- √ qeyd edilənlərin hamısı
- plan və normativ;
- texnoloji və uçot;
- uçot və analitik;
- plan və uçot;

17. “Mühasibat uçotu haqqında” Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- √ Təşkilatın rəhbəri
- Menecer
- Baş mühasib
- Yuxarı təşkilat
- Təşkilatın mülkiyyətçisi

18. Azərbaycan Respublikasında mühasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- √ Maliyyə Nazirliyi
- Respublika prezidentinin işlər idarəsi
- Sosial Müdafiə Fondu
- Vergilər Nazirliyi
- Mərkəzi bank

19. Qanunvericilik səviyyəsində muhasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla
- Mühasibat uçotunun hesablar planı ilə
- Mühasibat uçotu haqda əsasnamə ilə
- √ “Mühasibat uçotu haqqında” qanunla
- Ayrı-ayrı nazirlik, komitə və çirkətlərin hazırladığı təlimatla

20. “Mühasibat uçotu haqda” Qanun anlayışını xarakterizə et:

- √ Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir
- Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
- Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır
- Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
- Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır

21. Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

- √ Maliyyə, idarəetmə, vergi uçotu
- Maliyyə uçotu
- Büdcə uçotu
- Vergi uçotu
- İdarəetmə uçotu

22. Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- İctimai böhran
- Daxili böhran
- √ Maliyyə böhranı
- Siyasi böhran

- Hərbi böhran

23. Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

- Plan
- Proqnoz
- Operativ
- Normativ
- ✓ Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat

24. Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- ✓ Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsini göstərən məlumatlardan
- Ayrı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan
- Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsini göstərən məlumatlardan
- Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan

25. Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

- ✓ Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan
- Balans tərtib etmək üçün cari informasiyalardan
- Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
- İşçilərin gündəlik işə çıxması haqda məlumatlardan
- Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan

26. Hansı uçot informasiyası əhəmiyyətli sayılır?

- İnformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;
- İnformasiya dəqiq olmadıqda.
- Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;
- ✓ İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;
- İnformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;

27. Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Sürət 29.04.2014 10:30:08)

- Alınmış veksellər üzrə hesablaşmalar.
- ✓ Pensiya fonduna ayırmalar üzrə borclar
- Debitor borcları
- Yola salınmış malar üzrə alıcılarla hesablaşmalar
- Bitməmiş istehsal

28. Mühasibat uçotu metodunun hansı üsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur? (Sürət 29.04.2014 10:30:05)

- İntinventarlaşdırma.
- ✓ Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;
- Balans, ikili yazılış üsulu;
- Qiymətləndirmə, balans, hesablar sistemi;
- Sənədləşmə, inventarlaşma;

29. Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər: (Sürət 29.04.2014 10:28:41)

- bütün cavablar düzgündür
- kredit əməliyyatları
- ✓ kassa, hesablaşma və kredit əməliyyatları
- hesablaşma əməliyyatları
- kassa əməliyyatları

30. Mühasibat balansının tanınmasını tam xarakterizə et: (Sürət 29.04.2014 10:28:20)

- Mühəsibat balansı-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
- √ Mühəsibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur
- Mühəsibat balansı-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
- Mühəsibat balansı-mühəsibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
- Mühəsibat balansı-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur

31. Mühəsibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Sürət 29.04.2014 10:28:14)

- İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi
- İnformasiyanın dürüslüyü və tamlığı;
- İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
- √ İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;
- Göstəricilərin əhəmiyyətliyi;

32. Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Sürət 29.04.2014 10:28:06)

- √ təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
- zərgərlik məmulatlarını
- qiymətli daşların tullantıları
- məişət əşyaları
- bütün cavablar düzgündür

33. Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59)

- √ Balansın maddələri
- Mühəsibat uçotunun hesabları
- Balansın valyutası
- Balansın bərabərliyi
- Balansın aktiv və passivinin eyniliyi

34. "Əsas vəsaitlərin amortizasiyası" və "Qeyri-maddi aktivlərin amortizasiyası" maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53)

- √ Netto-balans;
- Likvid balansı.
- Nəticə balansı;
- Brutto-balans;
- Giriş balansı;

35. Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (Əlavə 1) (Sürət 29.04.2014 10:27:46)

- √ 87.500
- 82.500
- 97.500
- düzgün cavab yoxdur
- 92.500

36. Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43)

- √ 5.500
- 7.500
- düzgün cavab yoxdur
- 7.700
- 5.000

37. Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (Əlavə 1) (Sürət 29.04.2014 10:27:39)

- √ 63.000
- 58.000
- 78.000

- 53.000
- 73.000

38. Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (Əlavə 1) (Sürət 29.04.2014 10:27:36)

- √ 82.000
- 122.000
- 127.000
- 117.000
- 87.000

39. Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (Əlavə1) (Sürət 29.04.2014 10:27:33)

- √ 71.500
- 66.500
- 81.500
- 61.500
- 76.500

40. Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27)

- √ alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
- işçilərə əmək haqqı hesablanmışdır
- hesablanmış əmək haqqı ödənilmişdir
- banka olan kredit öhdəliyi geri qaytarılmışdır
- müəssisə kreditlə mal almışdır

41. "Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir" təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Sürət 29.04.2014 10:27:23)

- √ Aktiv və passivin tərkibində azalma yaranır
- Passivin tərkibində dəyişiklik yaranır
- Aktiv və passivdə atırm yaranır
- Düzgün cavab yoxdur
- Aktivin tərkibində dəyişiklik yaranır

42. Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

- √ düzgün cavab yoxdur
- xərclər tanındıqdan sonra
- mənfəət alındıqdan sonra
- gəlirlər və xərclər müqayisə olunduqdan sonra
- pul vəsaitləri daxil olduqdan sonra

43. Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- √ bütün cavablar düzgündür
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
- şirkət tərəfindən nəzarət edilir

44. Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır?

- √ bütün cavablar düzgündür
- müəssisə tərəfindən nəzarət olunur
- kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- aktivlərin dəyərini dəqiq ölçmək olur
- ötən hadisələrin nəticəsində meydana çıxır

45. Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?
- √ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- elementlərin tanınma meyarlarına uyğunluğu
 - elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - düzgün cavab yoxdur
 - uçot və hesabatın elementləri aşkarlandıqda
46. Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?
- √ bütün cavablar düzgündür
- maliyyə uçotu və hesabatın elementlərini
 - maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını
 - kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
 - maliyyə uçotu və hesabatın məqsədini
47. MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:
- √ hesabat tarixindən sonrakı 12 ay
- cari hesabat ilində
 - İonun tanınmasından sonrakı 12 ay
 - düzgün cavab yoxdur
 - bir il
48. Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?
- √ aktivlər, öhdəliklər və kapital
- gəlirlər, öhdəliklər və kapital
 - aktivlər, öhdəliklər və gəlirlər
 - aktivlər, kapital və gəlirlər
 - gəlirlər, xərclər və kapital
49. Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?
- √ $A=K+Ö$
- $K=A+Ö-R$
 - $O=A-K+G-R$
 - $A=K+Ö+G-R$
 - $A=K+Ö+G$
50. Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?
- √ İşçilərin ümumi sayı;
- Məcmu öhdəliklər;
 - Xalis mənfəət;
 - Debitor borcu.
 - Məcmu aktivlər;
51. Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışdır?
- √ $Aktivlər+Xərclər=Öhdəliklər+Xüsusi kapital+Gəlirlər$;
- $Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər$;
 - $Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər$;
 - $Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər$.
 - $Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər$;
52. Mənfəət və zərərələr haqqında hesabatda nə əks olunur?

- ✓ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
- Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;
- Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
- Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;

53. Təmiz gəlir nə vaxt yaranır?

- ✓ $Gəlirlər > Xərclər$;
- $Gəlirlər = Xərclər$;
- $Gəlirlər < Xərclər$;
- Aktivlər = Öhdəliklər
- Aktivlər > Öhdəliklər

54. Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki:

- Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
- Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
- Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- ✓ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;

55. Xüsusi kapital nəyi əks etdirir?

- ✓ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
- Debitorların iddia etdiyi aktivlərdə olan payı;
- İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- Kreditorların iddia etdiyi aktivlərdə olan payı;

56. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- ✓ Müəssisənin ləğv olunması gözləniləndə;
- Ədalətli dəyər maya dəyərini üztələyəndə;
- Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- Düzgün cavab yoxdur.
- Müəssisə öz fəaliyyətini yeni başlayanda;

57. İnformasiya o zaman münasib hesab olunur ki o:

- ✓ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
- Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
- Obyektiv xarakter daşsın;
- Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın.
- Auditor yoxlamasından keçmiş olsun;

58. Əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- ✓ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
- Bir il üçün hazırlanıb;
- Neytraldır;
- Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- Xarici auditor tərəfindən təsdiq olunub;

59. İnformasiya nə zaman münasib hesab olunur?

- ✓ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- Xarici istifadəçilərə təqdim olunmadıqda;
- Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.

- Aşağı qiymətə əldə olunan zaman;

60. Gəlir nə deməkdir?

- √ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
- Cari və ya gözlənilən pul ödəmələri;
- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.
- Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;

61. Əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- √ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;
- Xüsusi kapital 6000 manat məbləğində artıb;
- Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
- Aktivlər 6000 manat azalıb;

62. Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- √ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;
- Başqa müəssisə tərəfindən satın alınacaq;
- Dinamik inkişaf edən müəssisədir;
- Düzgün cavab yoxdur.
- Yaxın gələcəkdə ləğv olunacaq;

63. Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- √ Müəssisənin cari öhdəlikləri;
- Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;
- Bütün yuxarıda qeyd olunanlar.
- Gələcək iqtisadi fayda;

64. Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir?

- √ Aktivlər=Öhdəliklər+Xüsusi kapital
- Aktivlər-Öhdəliklər=Xüsusi kapital
- Aktivlər=Gəlilər-Xərcər
- Bütün yuxarıda qeyd olunan bərabərliklər.
- Aktivlər=Kapital

65. İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanılmamalıdır:

- √ Etibarlıq;
- Ardıcılıq;
- Proqnoz verə bilmək;
- Konservativlik.
- Müqayisəlilik;

66. Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- √ Konservativlik;
- Etibarlılıq;
- Müqayisəlilik;
- Düzgün cavab yoxdur.
- Münasiblik;

67. Mühəsibat balansında nə əks olunur?

- √ Aktivlər, öhdəliklər və xüsusi kapital;
- Xərclər, dividendlər və xüsusi kapital;
- Gəlirlər, xərclər və dividendlər;
- Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- Gəlirlər, öhdəliklər və xüsusi kapital;

68. Müəssisənin öhdəlikləri kim qarşısında olan borcudur?

- √ Kreditorlar;
- Xeyriyyə müəssisələri;
- Anderrayterlər;
- Alıcılar;
- Debitorlar;

69. Müəssisənin öhdəliklərinə nə aid deyil?

- √ Pul vəsaitlərinin ekvivalentləri;
- Kreditor borcları;
- Əməyin ödənişi üzrə borclar;
- Büdcə və vergi orqanları qarşısında olan borclar;
- Ödəniş üçün olan veksellər;

70. Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

- √ Aktivlər-Öhdəliklər
- Öhdəliklər + Aktivlər
- Xüsusi kapital+Aktivlər
- Gəlirlər-Xərcər
- Aktivlər=Kapital

71. Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- √ Gələcək iqtisadi fayda;
- Yüksək dəyəri;
- Maddi-əşya forması;
- Yüksək likvidlik
- Uzun xidmət müddəti;

72. Konkret situasiyada uçotun üsullarını hansı prinsiplər tənzimləyir?

- konservatizm, satış;
- fəaliyyətin davam etdirilməsi, əhəmiyyətlik, maya dəyəri üzrə uçot, satış, kon-ser-vatizm;
- √ fəaliyyətin davam etdirilməsi, maya dəyəri üzrə uçot, gəlir və xərclərin əlaqəsi;
- bütün cavablar səhvdir.
- maya dəyəri üzrə uçot, konservatizm, təqdim edilmənin ardıcılığı, satış, gəlir və xərclərin əlaqəsi;

73. Baş mühasibi kim təyin edir?

- √ rəhbər;
- bütün cavablar düzgündür.
- Maliyyə Nazirliyi;
- mülkiyyətçilər;
- səhmdarların iclası;

74. Mühasibat uçotunda hesabat blanklarından istifadə edilir:

- √ müəssisə rəhbərinin təsdiq etdiyi və tipik unifikasiya edilən sənəd formaları
- müəssisə rəhbərinin təsdiq etdiyi;
- bütün cavablar düzgündür.

- auditor təşkilatının tələb etdiyi;
- tipik unifikasiya edilən sənəd formaları;

75. Müəssisənin hansı daxili sənədlərində mühasibat uçotunun təşkili məsələləri öz əksini tapır?

- ✓ bütün sadalananlarda;
- bütün cavablar səhvdir.
- maddi məsuliyyət haqqında müqavilədə;
- mühasibat haqqında təlimatda;
- uçot siyasəti haqqında əmrə;

76. Aşağıdakı maddələrdən hansılar mühasibat aparatının xətti təşkilində təcəssüm etdirilir:

- ✓ 1 №-li sexin mühasibat şöbəsi, 2 №-li sexin mühasibat şöbəsi, 3 №-li sexin mühasibat şöbəsi;
- bütün cavablar düzgündür.
- material şöbəsi, icmal uçot şöbəsi;
- material şöbəsi, hesablama şöbəsi, kassa mərkəzi;
- ilk sənədlərin işlənilməsi şöbəsi, icmal uçot şöbəsi, hesabatın tərtib edilməsi şöbəsi;

77. Aşağıdakı əlamətlərdən hansılar mərkəzi mühasibatı xarakterizə edir?

- uçotun ilk obyekt qismində təsərrüfat həlqəsi çıxış edir;
- istehsalat bölmələrində uçot məlumatlarının toplanılması funksiyası həyata keçirilir;
- bütün cavablar düzgündür.
- müəssisə struktur bölmələri üzrə ayrıca balanslar tərtib edir;
- ✓ bölmələrdə yığım funksiyası həyata keçirilir, uçotu isə baş mühasib aparır;

78. Maliyyə uçotu müəssisədə aparıla bilər:

- ştatda olan mühasib;
- mərkəzi mühasibat, ixtisaslaşmış təşkilat, yaxud mühasib – mütəxəssis;
- ✓ bütün cavablar düzgündür
- şəxsən təşkilatın rəhbəri;
- struktur bölməsi – mühasibat xidməti;

79. Qanunverici-normativ sənədlər maliyyə uçotunun aparılmasının təşkilati formasının neçə variantını nəzərdə tutur:

- ✓ dörd;
- bütün cavablar düzgündür.
- beş;
- üç;
- iki;

80. Uçot siyasəti kim tərəfindən formalaşdırılır?

- ✓ baş mühasib
- mülkiyyətçi;
- bütün cavablar düzgündür.
- baş mühasibin müavini;
- müəssisənin rəhbəri;

81. Maliyyə uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- ✓ müəssisənin rəhbəri;
- bütün cavablar düzgündür.
- baş mühasibin müavini;
- baş mühasib;
- mülkiyyətçi;

82. Maliyyə uçotunun təşkili dedikdə nə başa düşülür?

- Maliyyə uçotunun prinsiplərinə əməl olunması;
- bütün cavablar düzgündür.
- AR “Auditor xidməti” haqqında Qanunun tələblərinə əməl olunması;
- AR “Mühasibat uçotu” haqqında Qanunun tələblərinə ciddi əməl olunması;
- ✓ uşot prosesinin kompleks elementləri;

83. Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- Əsas vəsaitlər, debitor borcları
- ✓ Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
- Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları

84. Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- ✓ Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- Kapital cəlb etməklə
- Nizamnamə kapitalı – formalaşdırmaqla
- Bank kreditləri almaqla
- Pul vəsaitini cəlb etməklə

85. Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- İstehsal və tədavül sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)
- Əmtəə və materiallar
- Əsas və dövriyyə vəsaitləri
- ✓ Dövriyyədən kənar və dövriyyə aktivləri
- Dövriyyə vəsaitləri

86. Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- Debitor borcları və pul vəsaitləri
- Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- ✓ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri
- Bir ildən çox xidmət edən əşyalar
- Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar

87. Mühasibat uçotunun predmetinə nələr daxildir:

- Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
- Təsərrüfat əməliyyatları
- Təşkilatın təsərrüfat fəaliyyəti
- ✓ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- Təşkilatın əmlakı və onların yaranma mənbələri

88. Mühasibat uçotunun metodu dedikdə nə başa düşülür?

- Mühasibat uçotunun predmetinin tərkib hissəsi;
- Mühasibat uçotu predmetinin öyrənilmə qaydası.
- Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
- ✓ Mühasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- Müəssisən əmlakının ümumiləşdirilməsi metodu;

89. Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ✓ Xüsusi və cəlb edilmiş kapital

- Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- Xüsusi kapital və sair passivlər
- Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

90. Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- √ Xüsusi və cəlb edilmiş ;
- Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;
- Xüsusi kapital və sair passivlər.

91. Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- √ Dövrüyyə aktivlərinə;
- Hesablaşmada olan vəsaitlərə;
- Əsas və dövrüyyə aktivlərinə.
- Əsas vəsaitlərə;
- Qeyri-maddi aktivlərə;

92. MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

- √ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- Duzgun cavab yoxdur
- maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
- hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanması gətirib çıxarır
- maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır

93. MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- √ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr
- bütün cavablar düzgündür
- hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
- hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr

94. Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir?

- gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- düzgün cavab yoxdur
- √ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini; gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini

95. Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərində qədər silinməsi;
- Düzgün cavab yoxdur.
- √ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
- Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;

96. 31 dekabr 2010-cu il tarixinə korrektəedici yazılışlar edilənə qədər, ilin sonuna “Sığ2 xərcləri” hesabının qalığı 870 manat, “Sığ2 üzrə gələcək dövrün xərcləri” hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığ2 üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığ2 üzrə xərclər hesabının korrektə edilmiş qalığı aşağıdakı kimidir:

- 500 manat
- 1370 manat
- 870 manat

- 1800 manat
- √ 2670 manat

97. 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ "İcarə üzrə gələcək dövrün xərcləri" hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməlidir:

- DT "İcarə üzrə gələcək dövrün xərcləri" – 1000 manat, KT "İcarə xərcləri" – 1000 manat
- DT "İcarə üzrə gələcək dövrün xərcləri" – 6000 manat, KT "İcarə xərcləri" – 6000 manat
- DT "İcarə xərcləri" – 3000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 3000 manat
- √ DT "İcarə xərcləri" – 1000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 1000 manat
- DT "İcarə xərcləri" – 6000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 6000 manat

98. 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir?

- DT "Materiallar" – 1500 manat, KT "Material xərcləri" – 1500 manat
- DT "Material xərcləri" – 2000 manat, KT "Materiallar" – 2000 manat
- √ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 1500 manat
- DT "Materiallar" – 2000 manat, KT "Material xərcləri" – 2000 manat
- DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 2000 manat

99. X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği "Dəftərxana ləvazimatları" hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir:

- DT "Dəftərxana ləvazimatları" – 1200 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat
- √ DT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat, KT "Dəftərxana ləvazimatları" – 800 manat
- DT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat, KT "Dəftərxana ləvazimatları" – 1200 manat
- DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat
- DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Kassa" - 800 manat

100. Aşağıdakı fikirlərdən hansı düz deyil?

- Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;
- Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
- √ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunlaşdırılması üçün zəruridir;
- Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
- Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;

101. Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- Xüsusi kapital.
- √ Öhdəliklər;
- Aktivlər
- Gəlirlər;
- Gəlirlərin azalmasının kontraktiv hesabı;

102. Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- Bütün cavablar düzgündür.
- √ Kreditlə göstərilən xidmətlər;
- Əvvəlcədən ödənilən icarə haqqı;
- Abunəçinin satışı;
- Ədəbiyyata iki illik yazılışın satışı;

103. Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

- Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- √ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
- Aktivlərin uçotu hesabının debeti və krediti

- Xərclərin uçotu hesabının debeti və krediti
- Öhdəliklərin uçotu hesabının debeti və krediti

104. Öhdəlik və gəlir hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır?

- Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
- Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
- ✓ Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;

105. Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- Əldə olunub, lakin uçotda əks olunmayıb.
- Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
- Qazanılıb, lakin hələ əldə olunmayıb;
- Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- ✓ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;

106. Aktivlər və xərclər hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır?

- Heç vaxt yaranmır.
- ✓ Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla ilə;
- Öhdəliklərin uçotu ilə;
- Hesablanmış xərclər hesabları üzrə korrektəedici yazılışlarla ilə;
- Gəlirlərin uçotu ilə;

107. Korrektəedici yazılışlar nə üçün zəruridir?

- Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
- ✓ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- Düzgün cavab yoxdur.
- Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;

108. Korrektəedici yazılışlar nədir?

- Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
- Bütün qeyd olunanlar düzdür.
- Yalnız mühasibat balansı hesablarında edilir;
- Mühasibat uçotu sistemi lazımı şəkildə işləyərsə, lazım deyil;
- ✓ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;

109. 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?

- ✓ 30 noyabr
- 30 dekabr
- 01 dekabr
- 10 dekabr
- 05 dekabr

110. Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:

- Dividendlər və səhmdarların investisiyalarının;
- Debitor və kreditor öhdəliklərinin.
- Pul məxaricinin və pul mədaxilinin;
- Aktivlərlə öhdəliklərin;
- ✓ Sərf olunan əməyin və əldə olunan nəticənin;

111. X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?
- 05 avqustda;
 - 01 avqustda;
 - 02 avqustda.
 - ✓ 31 iyulda;
 - 06 avqustda;
112. Dövrilik fərziyyəsinə uyğun olaraq:
- Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
 - ✓ Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;
 - Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
 - Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;
 - Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
113. Hesablanmış xərclər o xərclərdir ki:
- Tanınıb, ödənilib və uçotda əks olunub;
 - ✓ Tanınıb lakin hələ ödənilməyib;
 - Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - Ödənilib lakin hələ uçotda əks olunmayıb.
 - Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
114. Gələcək dövrün xərcləri o xərclərdir ki:
- Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
 - Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - Tanınıb, ödənilib və uçotda əks olunub;
 - Tanınıb lakin hələ ödənilməyib;
 - ✓ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
115. Hesablanmış gəlir o gəlirdir ki:
- ✓ Qazanılıb, lakin hələ əldə olunmayıb;
 - Qazanılıb, əldə olunub və uçotda əks olunub;
 - Əldə olunub və uçotda əks olunub.
 - Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
 - Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
116. Hesabların korrektəsi nə üçün edilir?
- Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
 - Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildəndə.
 - ✓ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
 - Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
 - Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
117. 28 fevralda mebel fabrikinin işçiləri sifarişini yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın 2sində isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?
- Martda;
 - ✓ Fevralda;
 - İşçilər əmək haqqını alan vaxt;
 - Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
 - Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;

118. Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- Məhz 500 min manat xərclənən zaman;
- 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
- Binanın istifadə olunmasının ilk ilində;
- ✓ Binanın faydalı istifadə müddətində;
- Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.

119. Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- Xüsusi kapital və öhdəliklər.
- Müəssisənin müştəriləri;
- ✓ Gəlirlər və xərclər;
- Müəssisənin kreditərləri;
- Aktivlər və öhdəliklər;

120. Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- ✓ Xidmətin göstərilməsi tarixinə;
- Pul vəsaitlərinin əldə olunması tarixinə;
- İlin sonunda;
- Maliyyə hesabatının tərtib olunması tarixinə.
- Ayın axırında;

121. Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- Ayın axırında;
- Maliyyə hesabatı tərtib olunan zaman.
- ✓ Gəlir əldə olunan zaman;
- Mənfəətdən vergi ödənilən zaman;
- Pul vəsaitləri əldə olunan zaman;

122. Mühasibat uçotunun əsas hesabları necə tətbiq edilir?

- ✓ müstəqil surətdə;
- hesabda qeydə alınan obyektədən asılı olaraq müstəqil surətdə, yaxud tənzimlə-yici hesabla birlikdə tətbiq edilir;
- bu zaman hər hansı bir şərt əsas götürülmür;
- bütün cavablar səhvdir.
- yalnız onu dəqiqləşdirən hesabla cüt halda;

123. Quruluşu və təyinatı üzrə hesabların təsnifatının əsasında hansı metodoloji sual durur?

- ✓ müşahidə obyektini hesabda necə qeydə alınır;
- bütün cavablar düzgündür.
- bütün cavablar səhvdir;
- müşahidə obyektini hesabda necə uzun müddət qeydə alınır;
- hesabda nələr uçota alınır;

124. Respublika müəssisələrinə sintetik hesablara özlərinin subhesablarını daxil etmələrinə icazə verilirmi?

- bəzi hallarda;
- bütün cavablar düzgündür.
- ✓ bəli;
- xeyr;
- vergi orqanları ilə razılaşdırılmaqla;

125. Azərbaycan Respublikasında hesablar planının nomenklaturasının hazırlanıl-ma--sına necə yanaşılmışdır?

- ✓ mərkəzləşmiş
- ierarxik;

- Auditor Palatasının tövsiyyəsi;
- bütün cavablar səhvdir.
- qeyri-mərkəzləşmiş;

126. Qərb firmalarında hesablar planının nomenklanturasının hazırlanmasına yanaş-ma necədir?

- √ müxtəlif ölkələrdə müxtəlif cür;
- mərkəzləşmiş;
- ictimai təşkilatların tövsiyyələri əsas götürülür;
- bütün cavablar düzgündür.
- qeyri-mərkəzləşmiş;

127. Hesablar planı nə deməkdir?

- √ müvafiq kodlarla müəssisənin bütün hesablarının məcmusu;
- müəssisənin baş kitabında göstərilən hesabların siyahısı;
- Milli Standartlarda əksini tapan cədvəl;
- bütün cavablar səhvdir.
- müəssisədə açılan hesabların məcmusu;

128. Azərbaycanda yeni hesablar planının qurulmasında hansı istiqamətə üstünlük verilmişdir?

- √ ierarxik;
- xətti;
- xətti və matrisa;
- bütün cavablar düzgündür.
- matritsa;

129. İqtisadi məzmun üzrə təsnifatın əsasında hansı metodoloji sual durur?

- √ hesabda nə nəzərə alınır;
- obyekt hesabda necə uzun müddətə uçota alınır;
- ümumiyyətlə hesablara ehtiyac varmı;
- bütün cavablar düzgündür.
- müşahidə obyektini hesabda necə əks etdirilir;

130. Mühasibat hesablarının təsnifatı hansı məqsəddə xidmət edir?

- √ müəyyən əlamətlər üzrə uçotda qayda yaratmaq;
- analitik və sintetik hesablar arasında əlaqəni aşkara çıxartmaq;
- ikitərəfli yazılışlara şərait yaratmaq;
- bütün cavablar düzgündür.
- mühasibin işini yüngülləşdirmək;

131. Depozit əmlak:

- √ əsas mühasibat informasiya məcmusuna daxil edilmir.;
- deponentləşdirilən əmlakın növündən asılı olaraq əsas mühasibat informasiya məcmusuna ya daxil edilir, ya da daxil edilmir;
- mühasibin iradəsindən asılı olaraq;
- bütün cavablar düzgündür.
- əsas mühasibat informasiya məcmusuna daxil edilir;

132. Aşağıda sadalanan nəzarət edilən əmlakın hansı növləri mülkiyyət hüququnda müəssisəyə mənsubdur, lakin aktiv hesab olunmur:

- √ kapitallaşdırılan lizinqə verilən;
- kapitallaşdırılmayan lizinq kimi alınan;
- depozit əmlak;
- kapitallaşdırılmayan lizinqə verilən.
- kapitallaşdırılan lizinq kimi alınan;

133. Kapitallaşdırılan yolla alınan avadanlığa aiddir:

- √ təşkilatın aktivləri;
- müqavilənin şərtindən asılı olaraq aktiv yaxud depozit əmlak;
- mühasibin iradəsindən asılı olaraq;
- bütün cavablar səhvdir.
- depozit əmlak;

134. İqtisadi cəhətdən nəzarət edilən əmlaka aiddir:

- √ mülkiyyət hüququ ilə müəssisəyə mənsub olan və depozit əmlak;
- mülkiyyət hüququ ilə müəssisəyə mənsub olmayan;
- yalnız depozit əmlak;
- bütün cavablar səhvdir.
- mülkiyyət hüququ ilə müəssisəyə mənsub olan;

135. İdentifikasiya olunmayan qeyri-maddi aktivlərin dəyəri müəyyən edilir:

- √ alqı-satqı sövdələşməsi nəticəsində firmanın alındığı anda;
- situasiyadan asılı olaraq;
- mühasibin iradəsindən asılı olaraq;
- bütün cavablar səhvdir.
- alındığı anda fərdi qaydada;

136. Sezilməyən aktivlərə aiddir:

- √ gələcək dövrün xərcləri, qeyri-maddi aktivlər və debitor borcu;
- qeyri-maddi aktivlər;
- debitor borcu, materiallar və bitməmiş istehsal;
- bütün cavablar səhvdir.
- əsas vəsaitlər və gələcək dövrün xərcləri;

137. Baş vermə xarakterinə görə uzunmüddətli öhdəliklər hesab olunur:

- faktiki hesablanmış;
- √ faktiki sənədli
- qiymətləndirilmiş;
- şərti;
- bütün cavablar düzgündür.

138. Şərti öhdəlik dedikdə başa düşülür:

- √ mövcud olmayan potensial öhdəlik;
- qiymətləndirilmiş öhdəlik;
- real öhdəlik və qiymətləndirilmiş öhdəlik;
- bütün cavablar düzgündür.
- real faktik öhdəlik;

139. Qiymətləndirilmiş öhdəliklərin dəqiq məbləği müəyyənləşdirilir:

- √ maliyyə hesabatı tərtib edilən anda;
- maliyyə hesabatı tərtib edildikdən sonra;
- heç vaxt müəyyənləşdirilmir;
- bütün cavablar səhvdir.
- maliyyə hesabatı tərtib edilənədək;

140. Hesabat dövrü ərzində mühasibat hesablarında hesablanmış faktik öhdəliklər cəmlənirmi?

- √ xeyr;
- hesablanmış öhdəliklərin növündən asılı olaraq;

- mühasibin istəyindən asılı olaraq;
- bütün cavablar düzgündür.
- bəli;

141. Şərti öhdəlik əsas mühasibat informasiyalarının məcmusuna daxil edilmirmi?

- √ xeyr;
- nuzamnamə öhdəliklərinin növündən asılı olaraq;
- mühasibin iradəsindən asılı olaraq;
- bütün cavablar səhvdir.
- bəli;

142. Qısamüddətli öhdəliklər yaranma xarakterinə görə bölünür:

- √ şərti, faktik və qiymətləndirilmiş;
- şərti və faktik;
- sənədli, faktik və qiymətləndirilmiş;
- hesablanmış, şərti və faktik.
- faktik və qiymətləndirilmiş;

143. Xüsusi kapital ibarətdir:

- √ ilkin kapital, əlavə kapital, reinvestisiya olunan kapital və sair daxil olmalar;
- məqsədli maliyyələşmə və sair daxil olmalar;
- əlavə kapital;
- bütün cavablar səhvdir.
- ilkin investisiya olunan kapital;

144. Azərbaycanın uçot praktikasında passiv dedikdə başa düşülür:

- √ kapital və kreditor borcu;
- kreditor borcu;
- öhdəlik və kreditor borcu;
- bütün cavablar səhvdir.
- kapital və öhdəlik;

145. Qərbin uçot praktikasında ikitərəfli tənliyin hansı görünüşü mövcuddur?

- √ $\text{Aktiv} = \text{Öhdəlik} + \text{Xüsusi kapital}$
- $\text{Aktiv} = \text{Öhdəlik}$
- $\text{Aktiv} - \text{Öhdəlik} = \text{Xüsusi kapital}$
- bütün cavablar düzgündür.
- $\text{Aktiv} = \text{Xüsusi kapital} + \text{Öhdəlik}$

146. Aktivin mahiyyəti müəyyənləşdirildikdə Azərbaycanın uçot praktikasında hansı xüsusiyyətlər tətbiq edilir?

- √ iqtisadi və hüquqi;
- hüquqi;
- metodiki;
- bütün cavablar səhvdir.
- iqtisadi;

147. Müəssisə özünün maliyyə-təsərrüfat fəaliyyətinin borc kapitalı cəlb etmədən həyata keçirə bilirmi?

- √ xeyr
- müəssisənin təşkilati-hüquqi formasından asılı olaraq;
- qismən həyata keçirə bilər;
- bütün cavablar səhvdir.
- bəli

148. İkitərəfli formal tənlik belədir:
- √ Aktiv=Xüsusi kapital+Öhdəlik, Aktiv= Gəlirlər- Xərclər
 - Aktiv+Xərclər= Xüsusi kapital+ Öhdəlik+Gəlirlər
 - Aktiv= Gəlirlər- Xərclər
 - bütün cavablar səhvdir.
 - Aktiv- Öhdəlik=Xüsusi kapital
149. İkitərəfli kapital tənliyi kimə aiddir?
- √ qier;
 - lyaytner;
 - xendriqsen;
 - bütün cavablar səhvdir.
 - qimalenbax;
150. Hansı ikitərəfli tənlik müəssisənin mahiyyətini əks etdirir?
- bütün cavablar düzgündür.
 - Aktivlər=Xüsusi kapital
 - Aktivlər= Xüsusi kapital =Öhdəlik
 - Xüsusi kapital = Aktivlər=Öhdəlik
 - √ Aktivlər=Öhdəlik+Xüsusi kapital
151. Müəssisənin ayrılıqda fəaliyyət göstərməsi rinsipinin mahiyyəti belədir:
- √ təşkilatın əmlakı və öhdəlikləri həmin təşkilatın mülkiyyətçisinin əmlak və öhdəliyindən ayrılıqda mövcuddur;
 - müəssisənin hesablaşma hesabı həmin müəssisənin sahibkarlarının hesablaşma hesabından ayrılıqda mövcuddur;
 - ayrılıqda fəaliyyət göstərmə prinsipinə bütün hallarda əməl olunmur;
 - bütün cavablar düzgündür.
 - təşkilatın və onun sahibkarlarının əmlakının və öhdəliklərinin uçotu vahid informasiya məcmusu formasında aparılır;
152. Mühasibat uçotunun aparılması proseduru hansı prinsiplər formalaşdırır?
- √ müəssisənin ayrılıqda fəaliyyət göstərməsi; təqdim edilmənin ardıcılığı, fasilə-siz-lik, uçot dövrü;
 - təqdim edilmənin ardıcılığı, əhəmiyyətlilik, etibarlılıq, fasiləsizlik, ardıcılıq;
 - tamlıq, ehtiyatlılıq;
 - bütün cavablar düzgündür.
 - müəssisənin ayrılıqda fəaliyyət göstərməsi; təqdim edilmənin ardıcılığı, pul ölçülü, uçot dövrü, fasiləsizlik;
153. Mühasibat uçotunda hansı faktların öz əksini tapmasını vergül vasitəsilə göstərin:
- √ əmək haqqının ödənilməsi; ətraf mühiti çirkləndirməyə görə cərimənin ödənilməsi, avtomobilin satın alınması
 - qulluqçuların yaş tərkibi;
 - təşkilatın rəhbərliyinin düşüncə potensialıdır;
 - avtomobilin satın alınması.
 - ətraf mühiti çirkləndirməyə görə cərimənin ödənilməsi;
154. Hansı informasiyanın uçota alınmasını müəyyənləşdirmək üçün hansı prinsip-lər-i rəhbər tutmaq lazımdır?
- √ informasiyaların keyfiyyət xarakteristikası, əhəmiyyətlilik prinsipi və pul ölçü-sü prinsipi;
 - pul ölçüsü prinsipi, uyğunluq və əhəmiyyətlilik-prinsipi;
 - düzgün təqdimat və neytrallıq prinsipi;
 - bütün cavablar düzgündür.
 - informasiyaların keyfiyyət xarakteristikası, uyğunluq prinsipi və anlaşıqlıq prinsipi;
155. Prinsipin onun formalaşması meyarına uyğun gəlməsi vacibdirmi?
- √ belə ki, meyarlar biri-birinə ziddir, ona görə də arzu edilən nəticəni almaq üçün onları düşüncəli surətdə əlaqələndirmək lazımdır;
 - prinsip meyarların heç olmasa birinə cavab verməlidir;

- prinsip meyarların ikisinə cavab verməlidir;
- bütün cavablar səhvdir.
- bəli, prinsip hər üç meyata uyğun gəlməlidir;

156. Mühasibat uçotunun prinsipləri hansı meyarlara cavab verməlidir?

- √ münasiblik, obyektivlik və həyata keçirə bilmək;
- münasiblik, etibarlılıq, həyata keçirə bilmək;
- müqayisəlilik, obyektivlik və həyata keçirə bilmək;
- bütün cavablar düzgündür.
- münasiblik, obyektivlik, əhəmiyyətlilik;

157. İqtisadi situasiyada dəyişiklik baş verdikdə mühasibat uçotunun prinsiplərinə əməl olunması dayandırılacaqmı?

- √ baş verən dəyişikliklərdən asılı olaraq prinsiplərin fəaliyyəti dayandırılmır;
- prinsiplərin fəaliyyəti onların hazırlayan şəxslərdən asılıdır;
- bu zaman müəssisə rəhbərinin iradəsi əsas sayılır;
- bütün cavablar səhvdir.
- dayandırılmır, belə ki, prinsiplərin fəaliyyəti təsərrüfat fəaliyyətindəki dəyişikliklərdən asılı deyildir;

158. Mühasibat uçotunun prinsipini kim formalaşdırır:

- √ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları Komitəsi;
- mühasibat uçotunun nəzəriyyəsi sahəsində tədqiqat aparan alimlər;
- müxtəlif təsərrüfat subyektləri;
- heç kim formalaşdırmır.
- AR Maliyyə Nazirliyi;

159. Mühasibat uçotunun prinsipi nə deməkdir?

- √ prinsip – nəzəriyyənin, elmin, mühasibat uçotu haqqında təlimin ilk vəziyyəti;
- prinsip – mühasibat uçotunun standartları;
- prinsip – uçot siyasəti;
- bütün cavablar düzgündür.
- prinsip – uçot qeydlərinin aparılması qaydasını tənzimləyən təlimat materialı;

160. Müəssisə ləğv edildikdə, MMUS-a görə ilk növbədə hansı borc ödənilməlidir?

- √ işdən azad olunanlar üzrə son hesablaşmalar və əmək müqaviləsi ilə işləyən şəxslərin əmək ödənişi;
- büdcəyə məcburi ödənişlər üzrə borc;
- büdcədən kənar fondlar üzrə borc;
- bütün cavablar səhvdir.
- ləğv edilən hüquqi şəxsin əmlakının girovla təmin edilən öhdəlikləri üzrə kre-di-tor-ların tələbi;

161. Hüquqi şəxslərin hansı iştirakçıları nizamnamə kapitalını formalaşdırır?

- √ təsərrüfat cəmiyyəti;
- unitar müəssisə;
- hüquqi şəxslərin birliyi;
- bütün cavablar düzgündür.
- təsərrüfat yoldaşlığı;

162. Hüquqi şəxslərin hansı iştirakçıları anbar kapitalını formalaşdırır?

- √ təsərrüfat yoldaşlığı;
- istehsalat və istehlak kooperativləri;
- unitar müəssisə;
- bütün cavablar səhvdir.
- təsərrüfat cəmiyyəti;

163. Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:
- √ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 601 – 5 “Əməliyyat icarəsi üzrə gəlir”
 - bütün cavablar düzgündür
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
164. Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:
- √ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
 - Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 214 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları”
 - bütün cavablar düzgündür
 - Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
165. Əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:
- √ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
 - Debet 221 “Kassa” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
 - düzgün cavab yoxdur
 - Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 443 “Alınmış uzunmüddətli avanslar”
166. Əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:
- √ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
 - Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
 - Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 221 “Kassa”
 - bütün cavablar düzgündür
 - Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
167. Əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir:
- √ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
 - Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
 - Debet 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərin xərcləri”
 - düzgün cavab yoxdur
 - Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
168. İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:
- √ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”
 - Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”
 - Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 408 “Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”
 - düzgün cavab yoxdur
 - Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 242 – 1 “Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri”
169. Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:
- √ Debet 442 “Gələcək hesabat dövrlərinin gəlirləri” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir”
 - Debet 631 – 4 “Maliyyə icarəsi üzrə gəlir” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
 - düzgün cavab yoxdur
 - Debet 223 “Bank hesablaşma hesabları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
170. Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

- √ Debet 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesablari” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
- düzgün cavab yoxdur
- Debet 223 “Bank hesablaşma hesablari” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”

171. Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

- √ Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
- Debet 223 “Bank hesablaşma hesablari” Kredit 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları”
- Debet 223 “Bank hesablaşma hesablari” Kredit 214 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları”
- düzgün cavab yoxdur
- Debet 223 “Bank hesablaşma hesablari” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar”

172. Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:

- √ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərinin xərcləri”
- Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 223 “Bank hesablaşma hesablari”
- Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”
- düzgün cavab yoxdur
- Debet 202 “İstehsalat məsrəfləri” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”

173. Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:

- √ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- düzgün cavab yoxdur
- Debet 202 “İstehsalat məsrəfləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

174. Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- √ Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- Debet 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesablari”
- Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”
- bütün cavablar düzgündür
- Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesablari”

175. Əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- √ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesablari”
- düzgün cavab yoxdur
- Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

176. Əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- √ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”
- Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- Дебет 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya” Кредит 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- düzgün cavab yoxdur
- Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

177. Lüzumsuz avadanlıqların satışından zərərər uçotda əks etdirilir:

- √ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 731 “Sair əməliyyat xərcləri” Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”

- Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”
- Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 631 “Maliyyə gəlirləri”
- düzgün cavab yoxdur
- Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 601 “Satış”

178. Əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:

- ✓ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- Дебет 631 “Maliyyə gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- bütün cavablar düzgündür
- Дебет 601 “Satış” Кредит 801 “Ümumi mənfəət (zərər)”

179. Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

- ✓ 731-ci hesabda “Sair əməliyyat xərcləri”
- 711-ci hesabda “Kommersiya xərcləri”
- 721-ci hesabda “İnzibati xərclər”
- düzgün cavab yoxdur
- 701-ci hesabda “Satışın maya dəyəri”

180. Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- ✓ düzgün cavab yoxdur
- Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- Дебет 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- Дебет 711 “Kommersiya xərcləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar”
- Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”

181. Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- ✓ Дебет 121 – 1 “Torpaq – Dəyər” Кредит 223 “Bank hesablaşma hesabları”
- Дебет 111 – 1 “Torpaq – Dəyər” Кредит 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması”
- Дебет 121 “Daşınmaz əmlaka investisiyalar” Кредит 113 – 3 “Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar”
- bütün cavablar düzgündür
- Дебет 111 – 1 “Torpaq – Dəyər” Кредит 223 “Bank hesablaşma hesabları”

182. Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:

- ✓ Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Дебет 121 – 2 “Binalar – Dəyər” Кредит 301 “Nominal (nizamnamə) kapital”
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 152 “Birgə müəssisələrə investisiyalar”
- düzgün cavab yoxdur
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

183. Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:

- ✓ Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 301 “Nominal (nizamnamə) kapital”
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- bütün cavablar düzgündür
- Дебет 111 “Torpaq, tikili və avadanlıqlar” Кредит 121 “Daşınmaz əmlaka investisiyalar”

184. Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ✓ Дебет 111 – 2 “Tikililər – Dəyər” Кредит 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”
- Дебет 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- Дебет 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
- Düzgün cavab yoxdur
- Дебет 121 – 2 “Binalar – Dəyər” Кредит 611 – 3 “Əvəzsiz olaraq alınmış aktivlər”

- 185.** Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- √ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 401 “Uzunmüddətli bank kreditləri”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
- 186.** Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 3 “Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar”
 - bütün cavablar düzgündür
 - √ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
 - Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- 187.** Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:
- √ 113 – 1 “Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar”
 - 113 – 3 “Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar”
 - 121 “Daşınmaz əmlaka investisiyalar”
 - düzgün cavab yoxdur
 - 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- 188.** Əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibsə, onda:
- √ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;
 - Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;
 - Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;
 - Düzgün cavab yoxdur.
 - Mənfəət dərhal hesabatda əks etdirilir;
- 189.** Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?
- √ Bu aktivlər eyni funksiyani yerinə yetirir;
 - Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;
 - Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərində malik olur;
 - Düzgün cavab yoxdur.
 - Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;
- 190.** Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?
- √ 30000 manat
 - 24000 manat
 - 20000 manat
 - Maya dəyərini müəyyən etmək mümkün deyil.
 - 34000 manat
- 191.** Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?
- √ 40000 manat
 - 38000 manat
 - 20000 manat
 - Maya dəyərini müəyyən etmək mümkün deyil.
 - 42000 manat

192. Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. Əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:
- √ Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;
 - Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;
 - Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;
 - Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
 - Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
193. 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, “Yığılmış amortizasiya” hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?
- √ 55000 manat məbləğində xaric olmadan olan zərər;
 - 55000 manat məbləğində xaric olmadan olan mənfəət;
 - 35000 manat məbləğində xaric olmadan olan zərər;
 - 20000 manat məbləğində xaric olmadan olan mənfəət
 - 135000 manat məbləğində xaric olmadan olan zərər;
194. Əgər əsas vəsait obyektini silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:
- √ Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
 - Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;
 - Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;
 - Düzgün həyat yoxdur.
 - Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;
195. Əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?
- √ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
 - Aktivin ilkin və qalıq dəyərinin;
 - Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
 - Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
 - Aktivin ilkin və bərpa dəyərinin;
196. Əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:
- √ Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
 - Adətən ikinci dərəcəli xərclərlə aid edilir;
 - Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;
 - Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir
 - Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
197. Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?
- √ Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;
 - Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)
 - Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;
 - Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
 - Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;
198. Əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?
- √ Baş verdikcə xərclərə silinir;
 - “Yığılmış amortizasiya” hesabının debetinə silinir;
 - Əhəmiyyətli məbləğ təşkil edənə qədər heç yerdə əks olunmur;
 - Uçotda və maliyyə hesabatında əks olunmur.

- Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;

199. Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

- Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmnin daimi saxlanmasına;
- Aktivin ədalətli dəyərinin artmasına.
- ✓ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmnin dəyişməsinə;
- Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcmə yenidən baxılmasına və dəyişməsinə;
- Cari ildə gəlirin artmasına;

200. 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyektini əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna "Amortizasiya ayırmaları" hesabının qalıqı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

- ✓ 3 il
- 8 il
- 5 il
- 4 il
- 10 il

201. 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı istifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- ✓ 6000 manat;
- 10888 manat;
- 6888 manat;
- 3000 manat.
- 10000 manat;

202. 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ✓ 10000 manat;
- 3750 manat;
- 7500 manat
- 8000 manat.
- 5000 manat

203. Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- ✓ 36000 manat
- 54000 manat
- 32400 manat
- 30000 manat
- 60000 manat

204. Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ✓ 40%;
- 25%;
- 5%;
- 50%;
- 20%;

205. 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- √ 4725 manat;
- 6300 manat;
- 5400 manat;
- 9000 manat.
- 7200 manat;

206. Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- √ 12,50 %;
- 1,00 %;
- 4,00 %;
- 8,00 %.
- 10,00 %;

207. Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

- √ Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;
- Aktivin məqsədli istifadəsi;
- Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
- Mənəvi köhnəlmə faktoru;

208. Əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- √ Dəyərin silinməsi;
- Yığılmış xərc;
- Aktivin dəyərinin artması;
- Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.
- Aktivin qiymətdən düşməsi;

209. Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakı əlavə xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?

- √ 39370 manat
- 37690 manat
- 39610 manat
- 49370 manat
- 36000 manat

210. 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə "Torpaq" hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

- √ 0 manat;
- 2000 manat;
- 3000 manat;
- 1500 manat;
- 1000 manat;

211. Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. Əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- √ 72000 manat;
- 62000 manat;
- 65000 manat;
- 60000 manat;
- 67000 manat;

212. Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
- √ Xətti metod;
- Azalan qalıq metodu;
- Düzgün cavab yoxdur.
- Məhsulun həcminə bərabər silinmə metodu;

213. Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- √ Məhsulun həcminə bərabər silinmə metodu;
- Azalan qalıq metodu;
- Düzgün cavab yoxdur.
- Xətti metod və azalan qalıq metodu;
- Xətti metod;

214. Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- √ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- Düzgün cavab yoxdur.
- Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;
- Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;
- Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;

215. Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- √ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;
- Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
- Aktivin bərpa dəyərinə;
- Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- İlk dəyərini çıxmaqla bazar dəyərinə;

216. Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərini hansı üsulla silinməsi prosesidir?

- Konservativ bazar yanaşması əsasında;
- Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- Bərabər və obyektiv üsulla;
- √ Sistemativ və səmərəli əsasla;
- Qısaltdılmış müddətdə və etibarlı şəkildə;

217. Əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- Likvidlik dəyəri və maya dəyəri.
- Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- √ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- Likvidlik dəyəri;
- Maya dəyəri;

218. “Yığılmış amortizasiya” hesabının qalığı nəyi əks etdirir?

- √ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
- Cari dövrün xərclərinə aid edilən məbləği;
- Ədalətli dəyər əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- Bütün qeyd olunanlar düzdür.

219. Torpağın maya dəyərinə daxil deyil:

- √ Əmlak üzrə illik vergi;
- Əmlak üzrə agentliklərin komissiya xərcləri;

- Bütün qeyd olunanlar düzdür.
- Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
- Alıcı tərəfindən ödənilən əmlak vergisi;

220. Əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

- İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
- Torpaq, bina və tikililər.
- Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
- ✓ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
- Torpaq, əmlak, mebel, avadanlıqlar;

221. İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- Aparatura və avadanlıq
- Nəqliyyat vasitələri
- Alətlər və ləvazimatlar
- ✓ Torpaq
- Mebel

222. Amortizasiya metodu dəyişdikdə, həmin dəyişiklik nə vaxt tətbiq edilir?

- heç vaxt
- ✓ perspektivdə
- retrospektivdə
- hesabatı tərtib edənlərin istədiyi vaxt
- bütün cavablar səhvdir

223. Obyektin faydalı istifadə müddəti dəyişdikdə həmin dəyişiklik nə vaxt edilir?

- ✓ perspektivdə
- retrospektivdə
- bütün cavablar səhvdir
- heç vaxt
- hesabatı tərtib edənlərin istədiyi vaxt

224. Əsas vəsaitlərin amortizasiya metodu dəyişdirilə bilərmi?

- ✓ bəli, maliyyə ilinin sonunda
- heç vaxt
- bəli, hər 10 ildən bir
- bəli, hər 3-5 ildən bir
- xeyr, dəyişdirilə bilməz

225. Əsas vəsaitlərin ləğvetmə dəyəri dəyişikliyə məruz qala bilərmi?

- bəli, hər 10 ildən bir
- heç vaxt
- ✓ bəli, maliyyə ilinin sonunda
- xeyr, dəyişdirilə bilməz
- bəli, hər 3-5 ildən bir

226. Əsas vəsait obyektinin faydalı istifadə müddəti dəyişikliyə məruz qala bilərmi?

- ✓ bəli, maliyyə ilinin sonunda
- heç vaxt
- bəli, hər 10 ildən bir
- bəli, hər 3-5 ildən bir
- xeyr, dəyişdirilə bilməz

227. Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi müddəti nə zamandır?

- √ balans dəyəri ədalətli dəyərdən əhəmiyyətli dərəcədə fərqləndikdə
- heç vaxt
- 10 ildən bir
- 3-5 ildən bir
- hər il

228. Aktivin xalis satış dəyəri belədir:

- xalis satış qiyməti ilə
- iki kəmiyyətdən (xalis satış qiyməti, yaxud aktivin istifadəsindən alınan dəyəri) nisbətən böyüyü ilə
- aktiv satıldıqdan sonra alınan dəyərlə
- √ satışdan alınan gözlənilən vəsait (satışla bağlı xərclər çıxılmaq şərtilə)
- bütün cavablar düzgündür

229. MMUS-a görə aktivin ödənilən dəyəri belədir:

- satışdan alınması gözlənilən vəsait (satışla bağlı xərclər çıxılmaq şərtilə)
- bütün cavablar düzgündür
- √ iki kəmiyyətdən (xalis satış qiyməti, yaxud aktivin istifadəsindən alınan dəyər)
- aktiv satıldıqdan sonra alınan dəyərlə
- xalis satış qiymət ilə

230. Əsas vəsait ədalətli dəyərlə qiymətləndirilən zaman balansda əks etdirilir:

- √ amortizasiya çıxılmaqla ədalətli dəyərlə
- bütün cavablar səhvdir
- bərpa dəyərilə
- xalis satış dəyərilə
- amortizasiya çıxılmaqla ilkin dəyərlə

231. Əsas vəsait ilkin dəyərlə qiymətləndirilən zaman balansda əks etdirilir:

- √ amortizasiya çıxılmaqla ilkin dəyərlə
- bütün cavablar səhvdir
- bərpa dəyərilə
- xalis satış dəyərilə
- amortizasiya çıxılmaqla ədalətli dəyərlə

232. Aktivlərin mübadiləsi zamanı alınan əsas vəsait ilkin qiymətləndirilir:

- bərpa dəyərilə
- bütün cavablar səhvdir
- √ ədalətli dəyərlə
- satışın xalis dəyərilə
- qalıq dəyərilə

233. Artıq tanınan əsas vəsait obyektinin maya dəyərində onun faydalı istifadə müddətini qoruyan təmir xərcləri daxil edilirmi?

- bəli, daxil edilir
- bəzən daxil edilir, bəzən edilmir
- bütün cavablar düzgündür
- gələcək dövrlərin xərcləri kimi qeydə alınır
- √ xeyr, daxil edilmir

234. Artıq tanınan əsas vəsait obyektinin maya dəyərində onun faydalı istifadə müddətini artıran modifikasiya xərcləri daxil edilirmi?

- bəzən daxil edilir, bəzən edilmir
- bütün cavablar düzgündür

- √ bəli, daxil edilir
 - xeyr, daxil edilmir
 - gələcək dövrlərin xərcləri kimi qeydə alınır
- 235.** Obyektin faydalı istifadə müddətinin sonunda onun sökülməsindən ehtimal olunan dəyəri əsas vəsait obyektinin ilkin daxil edilmir?
- √ bəli, daxil edilir
 - bütün cavablar düzgündür
 - bəzən daxil edilir, bəzən daxil edilmir
 - gələcək dövrlərin gəlirləri kimi qeydə alınır
 - xeyr, daxil edilmir
- 236.** Aşağıda sadalananlardan hansılar əsas vəsaitlərin ilkin dəyərində daxil edilmir?
- √ inzibati xərclər
 - bütün cavablar səhvdir
 - satınalma xərcləri
 - ödənilməyən vergilər
 - gətirilmə xərcləri
- 237.** Aşağıda sadalananlardan hansılar əsas vəsait obyektlərinə aid edilmir?
- icarəyə verilmiş bina
 - əvəzsiz verilən bina
 - müəssisənin istismarında olan bina
 - √ satış üçün nəzərdə tutulan bina
 - icarəyə götürülmüş bina
- 238.** Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”
 - Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
 - √ Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”
 - Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- 239.** Əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 240.** Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?
- √ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
 - Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- 241.** Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
 - MHBS 17 “İcarə”
 - √ MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
 - MHBS 16 “Əsas vəsaitlər”

- MHBS 38 “Qeyri-maddi aktivlər”

242. Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər
- Bazarda satılan mallar eyni növlüdür
- Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- ✓ Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilərlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır

243. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
- Nəzarət və gələcək iqtisadi səmərə
- ✓ İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
- İdentifikasiya (müəyyən edilə bilməsi)
- İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət

244. Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- ✓ Aktivin balans dəyərini onun əvəz olunan dəyərini üstələdiyi məbləğ
- Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə maraqlı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ
- Aktivin ədalətli dəyərini onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Aktivin yenidən qiymətləndirilmiş dəyərini onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- Aktivin ilkin dəyərini onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ

245. Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- ✓ Ümumiyyətlə hesablanmır
- Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- Xətti metodla
- İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
- Azalan qalıq metodu ilə

246. Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərini silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ✓ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

247. İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ✓ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

248. Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”

249. Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri”

250. Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- √ İlk dəyərə və istehsal olunan məhsulun həcminə
- Faydalı istifadə müddətinə və istismar yerinə
- Qalıq dəyəri və istismar yerinə
- İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə

251. Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- √ Hər növbəti dövrdə amortizasiya ayırımlarının azalmasına
- Düzgün cavab yoxdur
- Hər növbəti dövrdə amortizasiya ayırımları normasının azalmasına
- Hər dövrdə amortizasiya ayırımlarının daimi məbləğinin hesablanmasına
- Hər növbəti dövrdə amortizasiya ayırımlarının artmasına

252. Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

- Patent və mal nişanları
- Ticarət markaları
- √ Sərnəşinlərin daşınmasına icazə və istehsal kvotaları
- Firma şüarları
- Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq

253. Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- √ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
- Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər

254. Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- √ Təcrübəli nümunə və modellərin lahiyələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi
- Yeni biliklərin əldə olunmasına yönəl fəaliyyət
- Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, lahiyələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi
- Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı
- Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi

255. Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- 1500 manat
- 6500 manat
- √ 3500 manat
- 5000 manat
- 14000 manat

256. MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?
- √ Aktiv istifadə üçün yararlı olduğu zaman
 - Hesablanmır
 - Aktiv mədaxil olunanda
 - Aktiv tanınanda
 - Aktiv əldə olunanda
257. Əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?
- √ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
 - Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
 - Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
 - Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
 - Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
258. MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?
- √ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
 - Düzgün cavab yoxdur
 - Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir
 - Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
 - Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
259. Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?
- √ Qalıq dəyərində və faydalı iqtifadə müddətində
 - Faydalı istifadə müddətində və istismar yerində
 - Qalıq dəyəri və istismar yerində
 - İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətində
 - İlkin dəyərə və faydalı iqtifadə müddətində
260. Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?
- MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
 - MHBS 17 “İcarə”
 - √ MHBS 36 “Aktivlərin qiymətdən düşməsi”
 - MHBS 16 “Əsas vəsaitlər”
 - MHBS 38 “Qeyri-maddi aktivlər”
261. Hansı aktiv 38 “Qeyri-maddi aktivlər”-in tətbiqi sferasına aid deyil?
- √ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill
 - Lisenziya və franşiza
 - Proqram təminatı
 - Ticarət nişanı
 - Firma adları
262. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?
- √ Razılaşdırılmış dəyərlə
 - Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
 - Düzgün cavab yoxdur
 - Qalıq dəyərlə
 - Eksport qiymətləndirmə
263. Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?
- Düzgün cavab yoxdur
 - Qalıq dəyərlə

- ✓ Razılaşdırılmış dəyərlə
- Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
- Eksport qiymətləndirmə

264. Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- ✓ Uzunmüddətli investisiyalara
- Qısamüddətli öhdəliklərə.
- Xüsusi kapitalla
- Maliyyə qoyuluşlarına
- Cari istehsal və tədavül xərclərinə

265. Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
- Nisbətən yüksək likvidliyi ilə
- ✓ Maddi-əşya formasının olmaması ilə;
- Yüksək dəyəri ilə;
- Uzun faydalı istifadə müddəti ilə;

266. Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- Yüksək dəyəərə malik olan
- Yüksək likvidli
- ✓ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- Fiziki xassəyə malik olmayan
- Daimi və ya uzun müddət gəlir gətirən

267. Qeyri-maddi aktivlər fəal bazarının olmadığı şəraitdə yenidən qiymətləndirildikdə aşağıdakı metoddan istifadə edilir:

- bərpa dəyər ilə
- bütün cavablar düzgündür
- ✓ sonuncu yenidən qiymətləndirmə tarixinə yenidən qiymətləndirilən dəyər ilə (amortizasiya məbləği və qiymətin düşməsindən zərər çıxılmaqla)
- ilkin dəyər ilə
- qalıq dəyər ilə

268. Əgər yenidən qiymətləndirmə dəyəri ilə qeydə alınan qeyri-maddi aktivlərin balans dəyəri yenidən qiymətləndirmə nəticəsində azalrsa, onda həmin azalma əks etdirilməlidir:

- 208 № li “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər” hesabında
- bütün cavablar düzgündür
- ✓ zərər kimi tanınır
- bilavasitə 301№ li “Nominal (nizamnamə) kapitalı” hesabında
- 801 № li “Ümumi mənfəət (zərər)” hesabında

269. Əgər, yenidən qiymətləndirmə dəyəri ilə qeydə alınan qeyri-maddi aktivlərin balans dəyəri yenidən qiymətləndirmə nəticəsində artırsa, onda həmin artma əks etdirilməlidir:

- 801 № li “Ümumi mənfəət (zərər)” hesabında
- uçotda qeydə alınmamalıdır
- xərc kimi tanınmalıdır
- ✓ bilavasitə 301№ li “Nominal kapitalı” hesabında
- bütün cavablar düzgündür

270. Əgər, qeyri-maddi aktiv yenidən qiymətləndirilmişdirsə, bu sinifdən olan qeyri-maddi aktivlər:

- bütün cavablar səhvdir
- seçmə yolu ilə qiymətləndirilir
- ✓ yenidən qiymətləndirilir

- bütün cavablar düzgündür
- yenidən qiymətləndirilmir

271. Yenidən qiymətləndirmə dəyər ilə qeydə alınan qeyri-maddi aktivlərin bir daha yenidən qiymətləndirilməsi nə zaman həyata keçirilir?

- √ balans dəyəri ədalətli dəyərdən əhəmiyyətli dərəcədə fərqləndikdə
- heç bir zaman
- 10 ildə bir dəfə
- 5 ildə bir dəfə
- hər il

272. Qeyri-maddi aktivlərin hansıları amortizasiya olunur?

- √ müəyyən faydalı istifadə müddəti olan
- qeyri - müəyyən faydalı istifadə müddəti olan
- bütün cavablar düzgündür
- vergi orqanlarının tələbindən asılı olaraq
- müəssisə rəhbərinin istəyindən asılı olaraq

273. İlkin tanınmadan sonra qeyri-maddi aktivlər hansı qiymətlə tanınır?

- √ qəbul edilən uçot siyasətindən asılı olaraq maya dəyəri ilə, yaxud yenidən qiymətləndirilən dəyərlə
- bütün cavablar düzgündür
- bərpa dəyəri ilə
- yenidən qiymətləndirilən dəyəri ilə
- maya dəyəri ilə

274. Ticarət markalarının, firma adlarının və digər analogi aktivlərin saxlanılmasına çəkilən sonrakı xərclər uçotda necə əks etdirilir?

- √ dövrün xərclərinə aid edilir
- bütün cavablar səhvdir
- bütün cavablar düzgündür
- müəssisə rəhbərinin istəyindən asılı olaraq daxil edilə bilər
- qeyri-maddi aktivlərin dəyərinə daxil edilir

275. Əldə olunan qeyri-maddi aktivin dəyərinə ümumi inzibati xərclər daxil edilirmi?

- bəli, daxil edilir
- bütün cavablar düzgündür
- bütün cavablar səhvdir
- müəssisə rəhbərinin istəyindən asılı olaraq daxil edilə bilər
- √ xeyr, daxil edilmir

276. Əldə olunan qeyri maddi aktivin dəyərinə ödənilməyən vergi daxil edilirmi?

- müəssisə rəhbərinin istəyindən asılı olaraq daxil edilə bilər
- bütün cavablar düzgündür
- √ bəli, daxil edilir
- bütün cavablar səhvdir
- xeyr, daxil edilmir

277. Qeyri-maddi aktiv əldə olunduqda, ilkin olaraq hansı qiymətlərlə qiymətləndirilir?

- √ maya dəyəri ilə
- bütün cavablar düzgündür
- qalıq dəyəri ilə
- yenidən qiymətləndirilən dəyəri ilə
- bərpa dəyər ilə

278. Daxildə yaradılan işgüzar imic qeyri-maddi aktiv kimi tanına bilərmi?

- √ xeyr, tanına bilməz
- bəli, tanına bilər
- bütün cavablar düzgündür
- bəli, müəssisə rəhbərinin istəyindən asılı olaraq
- bəli, əgər onun istifadəsi etibarlı şəkildə müəyyənləşdirilmirsə

279. Müstəsna müəlliflik hüququ qeyri-maddi aktivlərə aid edilmirmi?

- √ bəli, əgər onun istifadəsindən iqtisadi səmərə gözlənilirsə və aktiv identifikasiya və nəzarət olunursa
- bütün cavablar səhvdir
- bəli, əgər onun istifadəsi identifikasiya olunursa
- bəli, əgər onun istifadəsindən iqtisadi fayda gözlənilirsə
- bəli, əgər onun mövcudluğu sənədlə təsdiq edilmişdirsə

280. Qeyri-maddi aktivlər üzrə 12 № li MMUS-un fəaliyyəti mineral resursla, kəşfiyyata mineralların, neft və qazın çıxarılmasına çəkilən xərclərə hüquq uçota alındıqda tətbiq edilmirmi?

- bəli, tətbiq edilir
- bütün cavablar düzgündür
- müəssisə rəhbərinin istəyindən asılı olaraq tətbiq edilir
- çəkilən xərclərə etibarlı şəkildə ölçülə bilərsə, tətbiq edilir
- √ xeyr, tətbiq edilmir

281. “Daşınmaz əmlaka investisiyalar” kateqoriyasından olan obyektin “əsas vəsaitlər” kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- √ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”
- Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- düzgün cavab yoxdur
- Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”

282. İntestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- √ Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- bütün cavablar düzgündür
- Debet 801 “Ümumi mənfəət (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

283. İntestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

- √ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərəri)”
- düzgün cavab yoxdur
- Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”

284. Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

- √ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili
- Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- Gələcəkdə kapitalın dəyərini artırmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq

285. Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 631 “Maliyyə gəlirləri”

- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”

286. Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- √ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

287. Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 222 “Yolda olan köçürmələr”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 221 “Kassa”

288. Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 204 “Hazır məhsul”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 202 “İstehsal xərcləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 207 “Digər ehtiyatlar”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 201 “Material ehtiyatları”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 205 “Mallar”

289. Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 422 “Digər təxirə salınmış vergi öhdəlikləri”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”

290. Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 335 “Digər ehtiyatlar”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 311 “Emissiya gəliri”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 335 “Digər ehtiyatlar”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

291. Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 311 “Emissiya gəliri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

292. Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

- Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- 293.** Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- 294.** Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 721 "İnzibati xərclər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 761 "Fövqəladə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- 295.** Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 301 "Nominal (nizamnamə) kapital"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"
- Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- 296.** Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?
- √ MHBS 16 "Əsas vəsaitlər"
- MHBS 38 "Qeyri-maddi aktivlər"
- MHBS 11 "Tikinti üzrə müqavilələr"
- MHBS 17 "İcarə"
- MHBS 40 "İnvestisiya mülkiyyəti"
- 297.** İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?
- √ İcarə haqqı və kapitalın dəyərinin artması kimi
- Faiz və icarə haqqı kimi
- Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- Dividend və kapitalın dəyərinin artması kimi
- Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- 298.** Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- 299.** Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- √ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 234 "Digər qısamüddətli investisiyalar"
- 300.** Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- √ 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”

301. Əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”

302. Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”

303. İntestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- √ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
- Faiz, dividend və kapitalın dəyərinin artması şəklində
- Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
- Kapitalın dəyərinin artması şəklində
- Faiz və icarə haqqı şəklində

304. Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 311 “Emissiya gəliri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

305. Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

306. Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

307. Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- √ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 731 “Sair əməliyyat xərcləri”

- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 233 “Qısamüddətli verilmiş borclar”

308. Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ✓ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 641 “Fövqəladə gəlirlər”
- Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”

309. Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ✓ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- Qalıq dəyəri ilə
- Bərpa dəyəri ilə
- Nominal dəyəri ilə
- Alış dəyəri ilə

310. Pay qiymətli kağızlarına aiddir:

- ✓ Səhmlər
- Veksellər
- Əmanət kitabçaları
- Depozit sertifikatı
- İstiqrazlar

311. Qiymətli kağızların kurs dəyəri nədir?

- ✓ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur
- İlk yerləşdirmə zamanı onların satış qiyməti

312. Qiymətli kağızların emissiya dəyəri nədir?

- Düzgün cavab yoxdur
- Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- ✓ İlk yerləşdirmə zamanı onların satış qiyməti

313. Qiymətli kağızların nominal dəyəri nədir?

- ✓ Qiymətli kağızların blankında göstərilən məbləğ
- Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər
- Düzgün cavab yoxdur
- İlk yerləşdirmə zamanı onların satış qiyməti

314. Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- ✓ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
- Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- Vergi üzrə büdcə qarşısında olan borclar
- Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
- Bankın uzunmüddətli kreditləri

315. Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- ✓ Mənfəət
- Gələcək xərclər və ödəmələr üçün ehtiyat
- Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri
- Bankın uzunmüddətli kreditləri
- Nizamnamə kapitalı

316. Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- ✓ Xüsusi vəsaitlər, müvəqqəət cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
- Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
- Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri
- Düzgün cavab yoxdur
- Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri

317. Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- ✓ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəştini əldə etmək üçün
- Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
- Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün
- Düzgün cavab yoxdur
- Xeyriyyə

318. Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- ✓ Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət
- Adlı və təqdim edənə
- İnvestisiya və qeyri-investisiya
- Pay və borc

319. Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- ✓ Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət
- Adlı və təqdim edənə
- İnvestisiya və qeyri-investisiya
- Pay və borc

320. İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ✓ Törəmə, asılı və sair müəssisələr
- Dövlət və qeyri-dövlət
- İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
- Pay və borc

321. Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ✓ Pay və borc
- Adlı və təqdim edənə
- İnvestisiya və qeyri-investisiya
- Pul bazarına və kapital bazarına
- Dövlət və qeyri-dövlət

322. Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- ✓ Dövlət və qeyri-dövlət

- Pay və borc
- Adlı və təqdim edənə
- Pul bazarına və kapital bazarına
- İnvestisiya və qeyri-investisiya

323. Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- √ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə
- Qoyuluşun müddətinə və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- Emitentlərə, qoyuluşun müddətinə və yerinə

324. Maliyyə qoyuluşu – nəyə investisiya qoyulmuşdur?

- √ Başqa müəssisələrin nizamnamə kapitalına
- Qeyri-maddi aktivlərə
- İstehsal ehtiyatlarına
- Torpaq sahələrinə
- Əsas vəsaitlərə

325. İntinventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- √ Debet 611 “Sair əməliyyat gəlirləri”
- Debet 731 “Sair əməliyyat xərcləri”
- Debet 601 “Satış”
- düzgün cavab yoxdur
- Debet 801 “Ümumi mənfəət (zərər)”

326. Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- √ material-istehsalat ehtiyatları
- əsas vəsaitlər
- qeyri-maddi aktivlər
- yerinə yetirilən işlər və göstərilən xidmətlər
- bitməmiş istehsalat

327. Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- √ mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisiyon dəyəri ilə
- bütün cavablar düzgündür
- cari bazar dəyəri ilə

328. Artıq materiallar kənara satılmışdır:

- √ Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 611 “Sair əməliyyat gəlirləri” Kredit 521 “Vergi öhdəlikləri”
- Debet 611 “Sair əməliyyat gəlirləri” Kredit 201 “Material ehtiyatları”
- Debet 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları” Kredit 601 “Satış”
- düzgün cavab yoxdur
- Debet 601 “Satış” Kredit 201 “Material ehtiyatları”

329. Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

- √ Debet 202 “İstehsalat məsrəfləri”
- Debet 203 “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”
- Debet 204 “Hazır məhsul”
- bütün cavablar düzgündür
- Debet 201 “Material ehtiyatları”

- 330.** Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:
- √ bütün cavablar düzgündür
 - illik mühasibat balansı tərtib olunduqda
 - ləğvetmə balansı tərtib olunduqda
 - maddi-məsul şəxs dəyişdirildikdə
 - satıldıqda
- 331.** Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:
- √ Debet 201 "Material ehtiyatları" Kredit 244 "Təhtəl hesab məbləğlər"
 - Debet 201 "Material ehtiyatları" Kredit 202 "İstehsalat məsrəfləri"
 - Debet 201 "Material ehtiyatları" Kredit 545 "Digər qısamüddətli öhdəliklər"
 - Debet 201 "Material ehtiyatları" Kredit 538 "Digər qısamüddətli kreditör borcları"
 - Debet 201 "Material ehtiyatları" Kredit 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
- 332.** Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:
- √ verilmiş aktivlərin dəyəri ilə
 - daxilolmanın cari (bazar) dəyəri ilə
 - anoloji aktivlərin dəyəri ilə
 - bütün cavablar düzgündür
 - satınalınmanın faktiki maya dəyəri ilə
- 333.** Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:
- √ faktiki maya dəyəri ilə
 - uçot qiyməti ilə
 - cari (bazar) qiyməti ilə
 - əvəzləmə qiyməti ilə
 - bərpa dəyəri ilə
- 334.** Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:
- √ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
 - Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
 - Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
 - Hec bir dəyişiklik baş vermir.
 - Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- 335.** Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:
- √ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
 - Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
 - Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;
 - Hec bir dəyişiklik baş vermir.
 - Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- 336.** Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?
- √ Müəssisə məhdud sayda bahalı mallar satanda
 - Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan oxşar mallar satanda;
 - Müəssisə çoxlu nisbətən aşağı maya dəyərinə malik olan müxtəlif növlü mallar satanda;
 - Düzgün cavab yoxdur.
 - Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;

337. Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda 2 maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?
- √ 1200 manat
 - 3000 manat
 - 920 manat
 - 2100 manat
 - 4200 manat
338. Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda FIFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?
- √ 2895 manat
 - 2570 manat
 - 3135 manat
 - 3210 manat
 - 1305 manat
339. Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?
- √ 75 manat;
 - 70 manat;
 - 60 manat;
 - 175 manat.
 - 85 manat;
340. Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:
- √ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
 - Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
 - Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
 - Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
 - Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
341. Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:
- √ 29375 manat;
 - 31875 manat;
 - 27875 manat;
 - 21625 manat.
 - 32500 manat;
342. Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:
- √ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
 - Xalis alış;
 - Bütün alınan malların maya dəyəri;
 - Alınmış malların bazar qiyməti;
 - Satılmış malların maya dəyəri;
343. Alış zamanı ödənilən fraxtın dəyəri:
- √ Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
 - Daimi hesabdır;
 - Adətən kredit qalığına malik olur;

- Daimi hesabdır və kredit qalığına malik olur.
- Alış hesabına görə kontrhesabdır;

344. Konsiqnasiya müqaviləsinə görə:

- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.
- Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
- Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;
- Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;
- ✓ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;

345. Əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

- Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;
- Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;
- Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
- Düzgün cavab yoxdur.
- ✓ Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;

346. İnteraktivasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- Düzgün cavab yoxdur.
- Menecerlərin peşəkar rəyi;
- Onun fiziki mövcudluğu;
- ✓ Həmin mala üzrə mülkiyyət hüququ;
- Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;

347. Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

- 0.4
- ✓ 0.25
- 0.6
- 0.75
- 0.5

348. Əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- 0.6
- ✓ 0.4
- 0.25
- 0.5
- 0.2

349. Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

- Satılmış malların maya dəyəri;
- Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ✓ Alınmış malların maya dəyəri;
- Düzgün cavab yoxdur.
- Satış üçün mövcud olan bütün malların maya dəyəri;

350. İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- Xammal və anbarda olan material
- Xammal;
- ✓ Hazır məhsul;
- Anbarda olan material;
- Bitməmiş istehsal

- 351.** Mal ehtiyatları harada əks olunur?
- Maliyyə hesabatında öz əksini tapmır.
 - ✓ Mühasibat balansında dövrüyyə aktivlərinin tərkibində;
 - Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
 - Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
 - Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;
- 352.** Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqi təşkil edir?
- Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
 - ✓ Satılmış malın maya dəyəri;
 - Satış zamanı endirimlər;
 - Düzgün cavab yoxdur.
 - Əməliyyat xərci;
- 353.** Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?
- ✓ Satıcının əməliyyat xərclərinin;
 - Satıcının gəlirinin kontrhesabı üzrə qalıqın;
 - Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
 - Alıcının kommersiya xərclərinin;
 - Düzgün cavab yoxdur.
- 354.** Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?
- Hər gün;
 - Hər kvartal.
 - ✓ Bilavasitə satış zamanı;
 - Hər il;
 - Hər ay;
- 355.** Əgər, hazır məhsullar maya dəyərindən ucuz satılırsa, onda həmin məhsulun hazırlanması üçün istifadə edilən materialların dəyərinin aşağı düşməsi belə qiymətləndirilir:
- ədalətli dəyər ilə qiymətləndirilir
 - bütün cavablar düzgündür
 - ✓ mümkün xalis satış dəyər ilə qiymətləndirilir
 - yenidən qiymətləndirilir
 - maya dəyəri ilə qiymətləndirilir
- 356.** Əgər hazır məhsullar maya dəyərindən baha satılırsa, onda həmin məhsulun hazırlanması üçün istifadə edilən materialların dəyərinin aşağı düşməsi belə qiymətləndirilir:
- mümkün xalis satış dəyər ilə qiymətləndirilir
 - maya dəyəri ilə qiymətləndirilir
 - bütün cavablar düzgündür
 - ədalətli dəyər ilə qiymətləndirilir
 - ✓ yenidən qiymətləndirilir
- 357.** Ehtiyatlar, əsas vəsaitin komponenti şəklində istifadə olunduqda, həmin ehtiyatlar necə tanınır?
- bütün cavablar düzgündür
 - bütün cavablar səhvdir
 - gəlirlər şəklində
 - ✓ əsas vəsaitlərin xidmət müddəti ərzində xərclər şəklində
 - xərclər şəklində
- 358.** Mallar satıldıqdan sonra onların dəyəri belə tanınmalıdır:

- √ malların satışıdan alınan gəlirin tanıdığı dövrdə xərclər şəklində
- bütün cavablar səhvdir
- bütün cavablar düzgündür
- xərclər şəklində
- gəlirlər şəklində

359. Əgər ədalətli dəyər satışın mümkün xalis dəyərindən yüksəkdirsə, həmçinin mümkün xalis dəyəri ehtiyatların maya dəyərindən yüksəkdirsə, onda ehtiyatlar necə qiymətləndirilir?

- √ satışın maya dəyəri
- ədalətli dəyərlə
- maya dəyəri və ədalətli dəyərlə
- bütün cavablar düzgündür
- satışın xalis dəyəri ilə

360. Əgər, ədalətli dəyər satışın mümkün xalis dəyərindən yüksəkdirsə, həmçinin satışın mümkün xalis dəyəri ehtiyatların maya dəyərindən aşağıdırsa, onda ehtiyatlar necə qiymətləndirilir?

- bütün cavablar düzgündür
- maya dəyəri ilə
- ədalətli dəyərlə
- maya dəyəri və ədalətli dəyərlə
- √ satışın xalis dəyəri ilə

361. Əgər, satışın mümkün xalis dəyəri ehtiyatların maya dəyərindən aşağıdırsa, onda ehtiyatlar necə qiymətləndirilmir?

- √ satışın xalis dəyəri ilə
- ədalətli dəyərlə
- maya dəyəri və ədalətli dəyərlə
- bütün cavablar düzgündür
- maya dəyəri ilə

362. Əgər, satışın mümkün xalis dəyəri ehtiyatların maya dəyərindən yüksəkdirsə, onda ehtiyatlar necə qiymətləndirilir?

- √ maya dəyəri ilə
- ədalətli dəyərlə
- maya dəyəri və ədalətli dəyərlə
- bütün cavablar düzgündür
- satışın xalis dəyəri ilə

363. Ehtiyatlar yenidən necə qiymətləndirilir?

- √ ehtiyatların növləri üzrə
- ədəd üzrə
- qruplar üzrə
- yenidən qiymətləndirilmir
- maddələr üzrə

364. 2 çəkili dəyərlə qiymətləndirilən ehtiyatların maya dəyəri nə zaman yenidən hesablanmağa məruz qala bilər?

- √ müntəzəm surətdə, yaxud hər bir əlavə ehtiyatların göndərilməsi baş verdikcə
- hər ay
- hər həftə
- hər gün
- hər il

365. Hansı metod ehtiyatların vahidinin 2 maya dəyərinin hesablanmasını nəzərdə tutur?

- √ 2 çəkili maya dəyəri

- fərdi məsrəflərin identifikasiyası
- LİFO
- bütün cavablar düzgündür
- FIFO

366. Hansı metoda görə ehtiyatların birinci alınan partiyası birinci satılmalıdır?

- √ FIFO
- fərdi məsrəflərin identifikasiyası
 - LİFO
 - bütün cavablar düzgündür
 - 2 çəkili maya dəyəri

367. Ehtiyatların biri digərini əvəzləməyən hansı maddələrinin qiymətləndirilməsində hansı metod tətbiq edilir?

- √ fərdi məsrəflərin identifikasiyası
- 2 çəkili maya dəyəri
 - LİFO
 - bütün cavablar düzgündür
 - FIFO

368. 2005-ci il yanvar ayının 1-dən etibarən MHBS-da ehtiyatların dəyərinin qiymətləndirilməsinin hansı metodu tətbiq edilmir?

- √ LİFO
- FIFO
 - sadalanan bütün metodlar
 - bütün cavablar düzgündür
 - 2 çəkili maya dəyəri

369. Təchizat xərcləri ehtiyatların maya dəyərinə daxil edilmirmi?

- √ daxil edilmir
- bilavasitə həmin ehtiyatların satışı ilə əlaqədar xərclər daxil edilir
 - müəssisə rəhbərinin istəyindən asılı olaraq
 - bütün cavablar düzgündür
 - daxil edilir

370. Xammalın normadan artıq itkiləri ehtiyatları maya dəyərinə daxil edilmirmi?

- √ daxil edilmir
- təbii fəlakət nəticəsindəki itkilər istisna olmaqla, daxil edilmir
 - müəssisə rəhbərinin istəyindən asılı olaraq
 - bütün cavablar düzgündür
 - daxil edilir

371. Ödənilən vergilər ehtiyatların alınması xərclərinə daxil edilmirmi?

- √ daxil edilmir
- yalnız əlavə dəyər vergisi
 - müəssisə rəhbərinin istəyindən asılı olaraq
 - bütün cavablar düzgündür
 - daxil edilir

372. Ehtiyatlar balansda hansı dəyərlə qiymətləndirilmişdir:

- √ bu iki kəmiyyətdən ən aşağısı ilə: maya dəyəri və mümkün xalis satış qiyməti
- mümkün xalis satış qiyməti ilə
 - bu iki kəmiyyətdən ən yuxarısı ilə: maya dəyəri və mümkün xalis satış qiyməti
 - bütün cavablar düzgündür
 - maya dəyərilə

- 373.** Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?
- √ Sadə vaxtamuzd
 - Vaxtamuzd-mükafatlı
 - Sadə işəməuzd
 - Tarifsiz
 - Akkord
- 374.** Verilmiş təhtəl hesab məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- 375.** İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
 - √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- 376.** Əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- 377.** Əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlhesab məbləğlər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- 378.** Əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
 - √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- 379.** Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - √ Dt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

- 380.** İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - √ Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 381.** Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- √ Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 382.** İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borcları”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- 383.** Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?
- √ 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”
 - 538 “Digər qısamüddətli kreditor borcları”
 - 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - 521 “Vergi öhdəlikləri”
 - 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- 384.** İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar” hesabının krediti hansı hesabın debeti ilə müxəbirələşir?
- √ 721 “İnzibati xərclər”
 - 202 “İstehsalat ehtiyatları”
 - 751 “Maliyyə xərcləri”
 - 761 “Fövqəladə xərclər”
 - 711 “Kommersiya xərcləri”
- 385.** Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:
- √ İş stajından və 2 əmək haqqından
 - Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
 - 2 əmək haqqından
 - İş stajından
 - Həmkarlar təşkilatına üzvlükdən
- 386.** Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
 - Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
 - Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- 387.** Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

388. Sosial sığ2 və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

389. Əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”

390. İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- √ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

391. Əməyin ödənilməsinin əsas formaları hansılardır?

- √ Vaxtamuzd və işəmuzd
- İşəmuzd və əlavə
- Əsas və əlavə
- Əsas və vaxtamuzd
- Vaxtamuzd və əlavə

392. Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

- √ Azərbaycan Respublikasının Hökuməti
- Müəssisə rəhbəri
- Əmək müqaviləsi (sazişi)
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- Kollektiv müqaviləsi

393. Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

- Əlavə kapital
- Xalis mənfəət
- √ Məhsulun (işin, xidmətin) maya dəyəri
- Bölüşdürülməmiş mənfəət
- Nizamnamə və ehtiyat kapitalı

394. Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

- √ İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
- Süd əmizdirən anaların işində fasilələr
- Bayram günlərində iş

- İş vaxtından əlavə iş
- İstirahət günlərində iş

395. Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

- √ Hesablanmış əmək haqqı məbləğinin
- Ümumi mənfəət məbləğinin
- Xalis mənfəət məbləminin
- Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmiminin
- Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin

396. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

- Şəxsi hesab və hesablaşma cədvəlinə
- Hesablaşma və ödəniş cədvəlinə
- √ Xüsusi iş görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə
- Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba
- Marşrut vərəqəsi və şəxsi hesaba

397. İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?

- Kütləvi və seriyalı
- Düzgün cavab yoxdur
- √ Kütləvi
- Seriyalı
- Fərdi

398. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

- Fərdi
- Kütləvi və seriyalı
- √ Seriyalı
- Düzgün cavab yoxdur
- Kütləvi

399. Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- √ Fərdi
- Düzgün cavab yoxdur
- Kütləvi və seriyalı
- Seriyalı
- Kütləvi

400. İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- √ İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
- Hesablaşma-ödəniş cədvəli
- Şəxsi hesab
- Hesablama cədvəli
- Ödəniş cədvəli

401. İşçinin müəssisənin bir şöbəsindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- √ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli
- İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- Hesablaşma-ödəniş cədvəli
- Şəxsi hesab

402. Əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?

- √ İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
- İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- İş vaxtından istifadənin uçotu tabeli
- Hesablaşma-ödəniş cədvəli
- Şəxsi hesab

403. MMUS 1 “Maliyyə hesabatlarının təqdimatı üzrə hesabat” uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir.

- √ bütün cavablar düzdür;
- müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
- material ehtiyatlarının istifadə olunması;
- işçi heyəti üzrə xərclər;
- hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər

404. Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)

- √ gəlirlər tanındıqdan sonra;
- öhtəliklər tanındıqdan sonra;
- mənfəət tanındıqdan sonra;
- bütün cavablar düzdür;
- aktivlər tanındıqdan sonra;

405. Mənfəət və zərər haqqında hesabatda “Satışın maya dəyəri” maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30)

- √ birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolay (üstəlik) istehsal xərcləri;
- birbaşa əmək haqqı xərcləri;
- dolay (üstəlik) istehsal xərcləri;
- kommersiya xərcləri;
- birbaşa material xərcləri;

406. Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)

- √ aktivlərin azalması və öhdəliklərin artması;
- öhdəliklərin artması;
- borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artması;
- aktivlərin artması, yaxud öhdəliklərin azalması;
- aktivlərin azalması;

407. Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24)

- relevant və qeyri relevant xərclərə;
- √ dəyişən və daimi xərclərə;
- birbaşa və dolay xərclərə;
- birbaşa dəyişən və birbaşa dolay xərclərə;
- düzgün cavab yoxdur;

408. Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır: (Sürət 31.05.2011 15:37:18)

- √ bütün cavablar düzdür;
- başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
- yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;
- ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün
- uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;

409. Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır. (Sürət 31.05.2011 15:37:11)

- ✓ məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;
 - məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;
 - dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
 - məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar
- 410.** Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:
- ✓ D-t 801 “Ümumi mənfəət”, K-t 711 “Kommersiya xərcləri”
- D-t 204 “Hazır məhsul”, K-t 731 “Sair əməliyyat xərcləri”
 - D-t 601 “Satış”, K-t 711 “Kommersiya xərcləri”
 - D-t 801 “Ümumi mənfəət”, K-t 701 “Satışın maya dəyəri”
 - D-t 202 “İctehsalat xərcləri”, K-t 711 “Kommersiya xərclər”
- 411.** İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.
- ✓ D-t 801 “Ümumi mənfəət”, K-t 721 “İnzibati xərclər”
- D-t 701 “Satışın maya dəyəri”, K-t 721 “İnzibati xərclər”
 - D-t 204 “Hazır məhsul”, K-t 721 “İnzibati xərclər”
 - düzgün cavab yoxdur;
 - D-t 202 “İctehsalat xərcləri”, K-t 721 “İnzibati xərclər”
- 412.** Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.
- ✓ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- istehsal xərclərinin bütün siyahısı;
 - ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;
 - bütün cavablar düzdür;
 - bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- 413.** Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər.
- ✓ daimi və dəyişən xərclərə;
- məhsuldar və qeyri məhsuldar xərclərə;
 - şərti daimi və şərti dəyişən xərclərə;
 - daimi və kompleks xərclərə;
 - bir elementli və kompleks xərclərə;
- 414.** Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanıma bilər.
- ✓ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
 - təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
 - şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
 - məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- 415.** Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.
- ✓ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;
 - obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
 - bütün cavablar düzdür.
 - ziyanın işçi tərəfindən ödənilməsi;

416. Mühəsibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.
- √ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;
 - əmək haqqı xərcləri;
 - amortizasiya xərcləri;
 - ümumtəsərrüfat (idarəetmə) xərcləri;
 - material xərcləri;
417. MMUS 1 əlaqədar olaraq kommərsiya təşkilatlarında “Maliyyə hesabatlarının təqdimatı üzrə” müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər.
- √ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
 - bütün cavablar düzdür;
 - şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;
 - müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və komərsiya xərcləri;
 - müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
418. Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.
- √ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
 - maliyyə icarəsi üzrə faiz xərcləri;
 - əməliyyat icarəsi üzrə faiz xərcləri;
 - maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
 - kreditlər və borclar üzrə faiz xərcləri;
419. İstehsal xərclərinə aşağıdakılar daxildir.
- √ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
 - idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
 - satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
 - bütün cavablar düzdür;
 - müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
420. Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.
- ƏDV;
 - satışın maya dəyərinə daxil edilən xərclər;
 - kommərsiya xərcləri;
 - inzibati xərclər;
 - √ satışın maya dəyərinə daxil edilən xərclər; kommərsiya xərcləri; inzibati xərclər;
421. MMUS 1 “Maliyyə hesabatlarının təqdimatı üzrə” hesabatda xərclər təsnifləşdirilir.
- √ funksiyaları və mahiyyəti üzrə;
 - mahiyyəti üzrə;
 - tanınma kriteriyası üzrə;
 - bütün cavablar düzdür;
 - funksiyalar üzrə;
422. Xərclər:
- √ səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
 - Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
 - Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;
 - bütün cavablar düzdür;
 - Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;

423. D-t 202 "İctehsalat xərcləri", K-t 522 "Sosial sığ2 və təminat üzrə öhdəliklər" mühasibat yazılışı nəyi əks etdirir.

- √ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığ2ya ayırmaların xərcə daxil edilməsini;
- büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
- tibbi sığ2ya ayırmaları xərclərinə aid edilməsini;
- bütün cavablar düzdür;
- müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;

424. D-t 202 "İctehsalat xərcləri", K-t 201 "Material ehtiyatları" mühasibat yazılışı nəyi əks etdirir.

- √ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- bütün cavablar düzdür;
- hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

425. Dolayı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- √ mexaniklərin, nəzarətçilərin, texniki xidmətdəici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətdəici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanılması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergi alətləri, ümumistehsalat təyinətli binaların və avadanlıqların amortizasiyası;
- köməkçi materiallar və komplektləşdirici məmulatlar;
- sex binalarının saxlanılması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinətli binaların və avadanlıqların amortizasiyası;
- ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- mexaniklərin, nəzarətçilərin, texniki xidmətdəici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətdəici fəhlələrin əmək haqqı;

426. Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- √ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
- bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- istehsal xərclərinin bütün siyahısı;
- düzgün cavab yoxdur;
- müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;

427. İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- √ bir elementli və kompleks xərclərə;
- daimi və dəyişən xərclərə;
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bütün cavablar düzdür.
- istehsal və qeyri istehsal xərclərinə;

428. Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- √ iqtisadi elementlər üzrə xərclərin;
- tam maya dəyərində əks olunmuş xərclərin;
- istehsal maya dəyərində əks olunmuş xərclərin;
- düzgün cavab yoxdur;
- kalkulyasiya maddələri üzrə xərclərin;

429. Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- √ birbaşa və dolayı xərclərə;
- istehsal və qeyri istehsal xərclərinə;
- planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- bir elementli və kompleks xərclərə;
- daimi və dəyişən xərclərə;

430. Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- √ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
- təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
- hesablama metodu ilə uçot;
- əhəmiyyətlik;
- etibarlılıq, tamlıq;

431. Sair əməliyyat xərclərinə aiddir.

- √ bütün cavablar düzdür;
- hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;
- cərimələr və sair analoji ödənişlər;
- yenidənqiymətləndirmədən olan zərərlər;
- torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;

432. Xərclər tanınır:

- √ mənfəət və zərər haqqında hesabatda;
- kapitalda dəyişikliklər haqqında hesabatda;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- heç bir cavab düz deyil;
- balansda;

433. 701 "Satışın maya dəyəri" hesabının debet dövrüdə əks etdirilir:

- √ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;
- istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;
- istehsal aktivlərinin amortizasiyası ;
- kommersiya xərcləri;
- məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;

434. Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- √ 601 "Satış";
- 631 "Maliyyə gəlirləri";
- 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)";
- 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)";
- 611 "Sair əməliyyat gəlirləri";

435. Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir.

- √ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- Düzgün cavab yoxdur;
- D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";

436. Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- √ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";
- D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- bütün cavablar düzdür;
- D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";

437. Sair əməliyyat gəlirlərinə aid deyil:

- √ Bütün cavablar düzdür;
- İddia müddəti keçməmiş deponent borcları məbləğləri
- Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;
- Fəaliyyətin dayandırıldığına görə mənfəət.
- Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;

438. Sair əməliyyat gəlirlərinə aiddir:

- √ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- proqram təminatının satışından əldə olunan gəlir;
- əməliyyat icarəsi üzrə gəlir;
- düzgün cavab yoxdur;
- reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;

439. Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- √ təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə
- törəmə şirkətdən olan gəlir;
- geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;
- bütün cavablar düzdür;
- hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;

440. Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- √ pul vəsaitləri, əmlak, debitor borcları
- pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;
- pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;
- düzgün cavab yoxdur
- pul vəsaitləri, əmlak məbləğində;

441. Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- √ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
- sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;
- sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;

442. Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanınır:

- √ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;
- avans şəklində daxil olan pul vəsaitləri;
- hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- görülmüş işlər haqqında hesabatda;

443. Gəlir – bu deməkdir:

- səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;
- √ bütün cavablar düzdür;
- şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
- ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;
- şirkət tərəfindən edilən istənilən ticarət və topdansa satış güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;

444. Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- √ əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;

- əməliyyatın tam yekunlaşdıqdan sonra;
- bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;
- heç bir cavab düz deyil;
- müqavilənin bağlanma anında;

445. Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

- ✓ bütün cavablar düzdür;
- müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
- gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;
- sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
- mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;

446. Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- ✓ 631 “Maliyyə gəlirləri”;
- 611 “Sair əməliyyat gəlirləri”;
- 601, 611, 631 № hesablarda;
- Düzgün cavab yoxdur;
- 601 “Satış”;

447. D-t 223 “Bankdakı hesablaşma hesabı” K-t 611 “Sair əməliyyat gəlirləri” nəyi əks etdirir.

- ✓ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin
- Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;
- Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- Düzgün cavab yoxdur;
- Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;

448. Əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ✓ D-t 214 “İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları”; K-t 601 “Satış”;
- düzgün cavab yoxdur;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- D-t 216 “Faizlər üzrə dısamüddətli debitor borcları”; K-t 631 “Maliyyə gəlirləri”;
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”; K-t 611 “Sair əməliyyat gəlirləri”;

449. Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- D-t 202 “İstehsalat xərcləri”; K-t 801 “Ümumi mənfəət (zərər)”;
- bütün cavablar düzdür;
- D-t 201 “Xammal və materiallar”; K-t 531 “Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları”;
- ✓ D-t 201 “Xammal və materiallar”; K-t 611 “Digər əməliyyat gəlirləri”;
- D-t 201 “Xammal və materiallar”; K-t 631 “Maliyyə gəlirləri”;

450. Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- bütün cavablar düzdür;
- ✓ D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 601 “Satış”;
- D-t 217 “Digər dısamüddətli debitor borcları”, K-t 601 “Satış”
- D-t 211 “Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları”, K-t 611 “Sair əməliyyat gəlirləri”;
- D-t 611 “Sair əməliyyat gəlirləri”, K-t 217 “Digər dısamüddətli debitor borcları”;

451. Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- 621 “Fəaliyyətin dayandırılmasından gəlirlər”
- 631 “Maliyyə gəlirləri”;
- düzgün cavab yoxdur.
- ✓ 601 “Satış” (subhesab 601-1 “Malların satışı”)
- 611 “Sair əməliyyat gəlirləri”;

452. Əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- 631 “Maliyyə gəlirləri”;
- bütün cavablar düzdür;
- düzgün cavab yoxdur;
- 611 “Sair əməliyyat gəlirləri”;
- √ 601” Satış; 602” Satılmış malların qaytarılması və ucuzlaşdırılması; 603 “Verilmiş güzəştlər;

453. Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər
- √ Bütün cavablar düzdür;
- Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;
- Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair analoji məbləğlər;

454. Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;
- √ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
- Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;

455. Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- əsas vəsaitlər satışından əldə olunan gəlirlər;
- √ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- məhsul və mal satışından əldə olunan gəlirlər;
- göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- podrat müqavilələri üzrə gəlirlər;

456. Mühasibat üçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

- bütün cavablar düzdür;
- ehtiyatlılıq;
- dürüstlük və tamlıq;
- əhəmiyyətlik;
- √ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;

457. Ehtiyatların dəyərinin dəyişilməsindən alınan vəsait gəlirlər şəklində tanınırmi?

- √ xeyr tanınmır
- bəli, dəyəri cüzi dərəcədə artdıqda
- xeyr, yalnız hazır məhsula münasibətdə tanınır
- bəli, onların dəyəri əhəmiyyətli dərəcədə artdıqda
- bütün cavablar düzgündür

458. Əsas vəsaitlərin dəyərinin dəyişməsindən artım gəlir kimi tanına bilərmi?

- √ xeyr tanınmır
- bəli, onların dəyəri əhəmiyyətli dərəcədə artdıqda
- bütün cavablar düzgündür
- bəli, dəyəri cüzi dərəcədə artdıqda
- xeyr, yalnız icarəyə götürülən obyektlərə münasibətdə tanınır

459. Lisenziya ödənişləri üzrə gəlirlər tanınır:

- müqavilə şərtlərinə uyğun olaraq kassa metodu üzrə
- bütün cavablar düzgündür
- ✓ müqavilə şərtlərinə uyğun olaraq hesablama metodu üzrə
- aktivdən gəlirlərin effektivliyi nəzərə alınmaqla mütənasib müvvəqəti əsasda
- aktivin baza gəlirliyi əsasında

460. Pay qiymətli kağızların sahibi olmaqdan faizlər üzrə gəlirlər tanınır:

- ✓ aktivdən gəlirlərin effektivliyi nəzərə alınmaqla mütənasib müvvəqəti əsasda
- bütün cavablar düzgündür
- müqavilə şərtlərinə uyğun olaraq kassa metodu üzrə
- müqavilə şərtlərinə uyğun olaraq hesablama metodu üzrə
- aktivin baza gəlirliyi əsasında

461. Əgər, xidmətlərin göstərilməsindən gəlirlər etibarlı şəkildə qiymətləndirilə bilinmirsə onda:

- ✓ həmin gəlir tanınmır
- bütün cavablar düzgündür
- ödəniləsi xərclər və müqavilə məbləğində tanınır
- müqavilə məbləğində tanınır
- tanınan ödəniləsi xərclər kəmiyyətində tanınır

462. “Hazırlıq dərəcəsi üzrə” metodu əsasında xidmətlərin göstərilməsindən gəlirlərin tanınması dedikdə başa düşülür:

- xidmətlərin göstərilməsindən vəsait daxil olduğu anda gəlirlərin tanınması
- bütün cavablar düzgündür
- ✓ sövdələşmələrin başa çatması mərhələsində gəlirlərin tanınması
- xidmətlərin ödənilməsi üzrə müştərinin hazır olması zamanı gəlirlərin tanınması
- müştərinin müqavilə məbləğini ödəməsi ehtimalı olduqda gəlirlərin tanınması

463. Sövdələşmələrə aid edilən gəlirlər və xərclər tanınır:

- yalnız gəlir alınanda
- yalnız xərclər baş verdikdə
- ✓ eyni vaxtda
- onlar baş verdiyi dövrdə
- ardıcıl surətdə

464. Köçürülənlərdən nələr gəlirin məbləğinə daxil edilir?

- avans ödənişi
- avans ödənişi və cərimələr
- ✓ səhmdarların hüquqları əsasında dividendlərin məbləği
- bütün cavablar düzgündür
- 3-cü tərəfin xeyrinə alınan məbləğ

465. Malların satışından gəlirlərin tanınması üçün aşağıda sadalananalardan hansı əsas şərt kimi hesab olunmur?

- ✓ mallar yola salınmışdır, lakin ödənilməmişdir
- bütün cavablar düzgündür
- mallar yola salınmışdır və ödənilmişdir
- təşkilat, malların satışı ilə bağlı risklərin xeyli hissəsini alıcıya həvalə etmişdir
- gəlirin məbləği etibarlı şəkildə müəyyənləşdirilə bilər

466. Gəlir tanınmır:

- ✓ xaraktercə və kəmiyyətcə analogi olan aktivlər mübadilə edildikdə
- xaraktercə və kəmiyyətcə analogi olmayan aktivlər mübadilə edildikdə
- bütün cavablar düzgündür
- aktivlər əvəzsiz olduqda

- aktivlərin mübadiləsinin bütün növləri zamanı

467. Gəlir qiymətləndirilir:

- √ alınan ədalətli dəyərlə
- bütün cavablar düzgündür
- həm ədalətli həm də müqavilə dəyəri ilə
- müqavilə dəyəri ilə
- qiymətləndirmə dəyəri ilə

468. Gəlirlər üzrə 6 № li MMUS aşağıdakılara münasibətdə tətbiq edilmir:

- √ faydalı qazıntıların çıxarılmasından gəlir
- bütün cavablar düzgündür
- inşaat işlərindən gəlir
- göstərilən xidmətlərdən gəlir
- malların satışından gəlir

469. Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- √ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- Bütün cavablar düzdür
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”

470. Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin:

- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- √ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 221 “Kassa”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 301 “Nominal (nizamnamə) kapital”

471. Alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda necə əks etdirilir?

- Düzgün cavab yoxdur
- √ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 521 “Vergi öhdəlikləri” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 543 “Alınmış qısamüddətli avanslar”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 543 “Alınmış qısamüddətli avanslar” - Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 538 “Digər qısamüddətli kreditor borcları” – Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

472. Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarda nə zaman əks etdirilir?

- Ödəniş tələbnaməsi banka daxil olduqca
- √ Hesabdan pul vəsaitləri silindikcə
- Düzgün cavab yoxdur
- Hesablaşma hesabında pul vəsaiti olduğu zaman
- Yalnız sonuncu ödəniş edildikdən sonra

473. Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?

- Ödənişin növü
- Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
- √ Ödəyicinin bankının adı, ödənişin növü
- Ödənişin müddəti
- Ödəyicinin bankının adı

474. Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?
- Bankın çıxarışı
 - √ Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
 - Ödəniş tələbnaməsi
 - Akkreditiv
 - Nağd ödəniş üçün elan
475. Pul sənədləri 221 “Kassa” hesabında hansı dəyərlə uçota alınır?
- Nomunal dəyərlə
 - √ Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
 - Düzgün cavab yoxdur
 - Mümkün satış qiymətilə
 - Uçot qiymətilə
476. Kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir?
- Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”
 - √ Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”
 - Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”
 - Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
477. Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər?
- Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında
 - √ Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında
 - Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
 - Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında
 - Pul vəsaitinin kassaya mədaxil olunmamasında
478. Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?
- √ Düzgün cavab yoxdur
 - 0.1
 - 0.5
 - 0.3
 - 0.2
479. Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?
- √ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
 - Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
 - Maliyyə hesabatının hazırlanması tarixinə
 - Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
 - AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
480. Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:
- √ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
 - Düzgün cavab yoxdur
 - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
481. Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- √ Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən
- Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq
- Bank overdraftının şərtlərinə əsasən
- Yalnız hesablaşma hesabında pul olduğu zaman

482. Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?

- √ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- Veksellər
- İnkasso üzrə
- Ödəniş tələbnaməsi ilə
- Çeklər

483. İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- √ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 221 “Kassa”
- Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- Bütün cavablar düzdür.
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 221 “Kassa”

484. Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- √ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 221 “Kassa”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 221 “Kassa”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”

485. Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- √ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Dt 537 “Faizlər üzrə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
- Düzgün cavab yoxdur
- Dt 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”

486. Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- √ Kassa mədaxil və məxaric orderləri
- Kassa məxaric orderi
- Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə
- Təhtəlhesab şəxslərin avans hesabatı
- Kassa mədaxil orderi

487. Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?

- √ Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə
- Kommunal xərclərin ödənilməsinə
- Təsərrüfat avadanlığının alınmasına
- Dəftərxana ləvazimatlarının alınmasına
- Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara

488. Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:

- √ Kassa qalığının limiti sıfır hesab olunmalıdır
- 10 manat məbləğində limit müəyyən olunur
- Limit tətbiq etməmək ixtiyarı var
- Düzgün cavab yoxdur

- Yeni limit təyin olunana qədər əvvəlki limitə tətbiq olunur

489. Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?

- ✓ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
- Hesab açılmış hər bank ilə ayrılıqda
- Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq
- Düzgün cavab yoxdur
- Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən

490. Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ✓ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
- Düzgün cavab yoxdur.
- Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)

491. Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ✓ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri",
- Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"
- Düzgün cavab yoxdur.
- Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"

492. İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

- ✓ Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- Bütün cavablar düzdür
- Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

493. Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"
- ✓ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- Dt 538 "Digər qısamüddətli kreditor borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 512 "Qısamüddətli zəmanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

494. İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- ✓ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- Düzgün cavab yoxdur
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

495. Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- ✓ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"
- Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"
- Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"

- Dt 221 “Kassa”, Kt 223 “Bank hesablaşma hesabları”
- 496.** Satılmış məhsula, iş, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?
- √ Dt 221 “Kassa”, Kt 601 “Satış”
- Düzgün cavab yoxdur
 - Dt 221 “Kassa”, Kt 661 “Sair əməliyyat gəlirləri”
 - Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 221 “Kassa”
 - Dt 221 “Kassa”, Kt 204 “Hazır məhsul”
- 497.** Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?
- Kassa mədaxil orderi
 - Düzgün cavab yoxdur
 - √ Kassa məxaric orderi
 - Avans hesabı
 - Məxaric qaiməsi
- 498.** Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?
- Avans hesabı
 - Düzgün cavab yoxdur
 - √ Kassa mədaxil orderi
 - Qəbul aktı
 - Mədaxil qaiməsi
- 499.** Malsatanların borcu ödənildikdə hansı hesabın kreditinə yazılır?
- √ 531 “Malsatan və podratçıların qısamüddətli kreditor borcları”
- 501 “Qısamüddətli bank kreditləri”
 - 521 “Vergi öhdəlikləri”
 - 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
 - 535 “İcarə üzrə uzunmüddətli kreditor borcları”
- 500.** İcarə haqqı ödənildikdə hansı hesabın debetinə yazılır?
- √ 535 “İcarə üzrə uzunmüddətli kreditor borcları”
- 521 “Vergi öhdəlikləri”
 - 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
 - 711 “Kommersiya xərcləri”
 - 501 “Qısamüddətli bank kreditləri”
- 501.** Qısamüddətli bank krediti qaytarılanda hansı hesabın debetinə yazılır?
- √ 501 “Qısamüddətli bank kreditləri”
- 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
 - 711 “Kommersiya xərcləri”
 - 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
 - 521 “Vergi öhdəlikləri”
- 502.** Bütçəyə ödəniləsi vergilər köçürüldükdə hansı hesabın debetinə yazılır?
- √ 521 “Vergi öhdəlikləri”
- 711 “Kommersiya xərcləri”
 - 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
 - 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
 - 414 “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
- 503.** Əmlak sığ2sı üzrə ödənilən məbləğ hansı hesabın debetinə yazılır?

- √ 414 “Diğər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər”
- 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- 523 “Diğər məcburi ödənişlər üzrə öhdəliklər”
- 601 “Satış”
- 711 “Kommersiya xərcləri”

504. Müştəridən alınan avans hansı hesabın debetinə yazılır?

- √ 223 “Bank hesablaşma hesabları”
- 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- 523 “Diğər məcburi ödənişlər üzrə öhdəliklər”
- 601 “Satış”
- 711 “Kommersiya xərcləri”

505. Ödənilən kommersiya xərcləri köçürüldükdə hansı hesabın debetinə yazılır?

- √ 711 “Kommersiya xərcləri”
- 523 “Diğər məcburi ödənişlər üzrə öhdəliklər”
- 601 “Satış”
- 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr”
- 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”

506. İşçilərin maaşı onların kart hesablarına köçürüldükdə hansı hesabın debetinə yazılır?

- √ 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- 601 “Satış”
- 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr”
- 521 “Vergi öhdəlikləri ”
- 523 “Diğər məcburi ödənişlər üzrə öhdəliklər”

507. Büdcədənəkar fondlara ödənilən məbləğ hansı hesabın debetində əks etdirilir?

- 601 “Satış”
- 521 “Vergi öhdəlikləri ”
- 512 “Qısamüddətli zəmanətli öhdəliklər”
- √ 523 “Diğər məcburi ödənişlər üzrə öhdəliklər”
- 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr”

508. Qısamüddətli alınan borc hansı hesabın kreditində əks etdirilir?

- √ 504 “Qısamüddətli borclar”
- 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr”
- 521 “Vergi öhdəlikləri ”
- 512 “Qısamüddətli zəmanətli öhdəliklər”
- 601 “Satış”

509. Əsas vəsaitlərin satışından daxil olan vəsait hansı hesabın kreditinə yazılır?

- √ 601 “Satış”
- 521 “Vergi öhdəlikləri ”
- 504 “Qısamüddətli borclar”
- 512 “Qısamüddətli zəmanətli öhdəliklər”
- 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr”

510. Dövlətdən alınan dotasiya hansı hesabın kreditində əks etdirilir?

- √ 444 “Uzunmüddətli məqsədli maliyyələşmələr”
- 504 “Qısamüddətli borclar”
- 512 “Qısamüddətli zəmanətli öhdəliklər”

- 513 “ Qısamüddətli hüquqi öhdəliklər ”
- 521 “ Vergi öhdəlikləri ”

511. Əvəzsiz alınan maliyyə yardımı hansı hesabın kreditinə yazılır?

- √ 611 “ Sair əməliyyat gəlirləri ”
- 504 “ Qısamüddətli borclar ”
- 512 “ Qısamüddətli zəmanətli öhdəliklər ”
- 513 “ Qısamüddətli hüquqi öhdəliklər ”
- 521 “ Vergi öhdəlikləri ”

512. Artıq ödənilən məbləğ büdcədən geri qaytarıldıqda hansı hesabın kreditinə yazılır?

- √ 521 “ Vergi öhdəlikləri ”
- 512 “ Qısamüddətli zəmanətli öhdəliklər ”
- 513 “ Qısamüddətli hüquqi öhdəliklər ”
- 603 “ Verilmiş güzəştlər ”
- 504 “ Qısamüddətli borclar ”

513. Satışdankənar gəlirlərdən daxil olmalar hansı hesabın kreditinə yazılır?

- √ 611 “ Sair əməliyyat gəlirləri ”
- 601 “ Malların satışı ”
- 631 “ Maliyyə gəlirləri ”
- 701 “ Satışın maya dəyəri ”
- 621 “ Fəaliyyətin dayandırılmasından mənfəət ”

514. Təsisçidən daxil olan pul vəsaiti hansı hesabın kreditinə yazılır?

- √ 301 “ Nominal kapital ”
- 321 “ Geri alınmış kapital ”
- 333 “ Qanunvericilik üzrə ehtiyat ”
- 335 “ Digər ehtiyatlar ”
- 311 “ Emissiya gəliri ”

515. Uzunmüddətli bank krediti alındıqda hansı hesabın kreditinə yazılır?

- √ 401 “ Uzunmüddətli bank kreditləri ”
- 406 “ Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər ”
- 405 “ Geri alınan imtiyazlı səhmlər ”
- 404 “ Uzunmüddətli borclar ”
- 402 “ İşçilər üçün uzunmüddətli bank kreditləri ”

516. Birja və digər xidmət haqları tutulduqda hansı hesabın debetinə yazılır?

- √ 721 “ İnzibati xərclər ”
- 711 “ Kommersiya xərcləri ”
- 731 “ Sair əməliyyat xərcləri ”
- 751 “ Maliyyə xərcləri ”
- 701 “ Satışın maya dəyəri ”

517. Gələcək dövrün hesabına nağd ödənişlər alındıqda hansı hesabın kreditinə yazılır?

- √ 442 “ Gələcək hesabat dövrlərinin gəlirləri ”
- 543 “ Alınmış qısamüddətli avanslar ”
- 601 “ Satış ”
- 603 “ Verilmiş güzəştlər ”
- 545 “ Digər qısamüddətli öhdəliklər ”

518. İcarəyə verilən əsas vəsaitə görə icarə haqqı daxil olduqda hansı hesabın debetinə yazılır?

- √ 221 “Kassa”
- 543 “Alınmış qısamüddətli avanslar”
- 601 “Satış”
- 603 “Verilmiş güzəştlər”
- 545 “Digər qısamüddətli öhdəliklər ”

519. Inventarlaşma zamanı əksik gələn nağd pul kassirin əmək haqqından tutulduqda hansı hesabın debetinə yazılır?

- √ 533 “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”
- 543 “Alınmış qısamüddətli avanslar”
- 601 “Satış”
- 603 “Verilmiş güzəştlər”
- 545 “Digər qısamüddətli öhdəliklər ”

520. İşdən azad olunan işçiyə müavinət ödənildikdə hansı hesabın debetinə yazılır?

- 543 “Alınmış qısamüddətli avanslar”
- 603 “Verilmiş güzəştlər”
- √ 411 “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər”
- 545 “Digər qısamüddətli öhdəliklər ”
- 601 “Satış”

521. Təhtəlhəsab şəxslərə verilən avans hansı hesabın debetinə yazılır?

- √ 244 “Təhtəlhəsab məbləğlər”
- 543 “Alınmış qısamüddətli avanslar”
- 601 “Satış”
- 603 “Verilmiş güzəştlər”
- 545 “Digər qısamüddətli öhdəliklər ”

522. Səhmdarlara dividendlər ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları”
- 543 “Alınmış qısamüddətli avanslar”
- 601 “Satış”
- 603 “Verilmiş güzəştlər”
- 545 “Digər qısamüddətli öhdəliklər”

523. Müəssisənin kommunal xərcləri ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 538 “Digər qısamüddətli kreditor borcları”
- 543 “Alınmış qısamüddətli avanslar”
- 601 “Satış”
- 603 “Verilmiş güzəştlər”
- 545 “Digər qısamüddətli öhdəliklər”

524. İşçilərə maddi kömək göstərildikdə hansı hesabın debetinə yazılır?

- √ 341 “Hesabat dövrünün xalis mənfəəti”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 223 “Bank hesablaşma hesabları”
- Bütün cavablar düzgündür.
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”

525. Kassada saxlanılan xarici valyutanın məzənnəsi artdıqda bu məbləğ hansı hesabın kreditinə yazılır?

- √ 332 “Məzənnə fərqləri üzrə ehtiyat”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 223 “Bank hesablaşma hesabları”

- Bütün cavablar düzgündür.
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”

526. Kassada saxlanılan xarici valyutanın məzənnəsi aşağı düşdükdə bu məbləğ hansı hesabın kreditinə yazılır?

- √ 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 223 “Bank hesablaşma hesabları”
- Bütün cavablar düzgündür.
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”

527. Satılmış məhsula görə nağd pul daxil olmuşdur və bu məbləğ hansı hesabın kreditinə yazılır?

- √ 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 223 “Bank hesablaşma hesabları”
- Bütün cavablar düzgündür.
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”

528. Hesablaşma hesabından müəssisəyə nağd pul daxil olduqda hansı hesabın kreditinə yazılır?

- √ 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 223 “Bank hesablaşma hesabları”
- Bütün cavablar düzgündür.
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”

529. Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:

- √ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Düzgün cavab yoxdur
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

530. Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:

- √ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”

531. İstiqrazların satınalma və nominal qiymətləri arasındakı müsbət fərqlərin illik məbləği əks etdirilmişdir:

- √ Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Düzgün cavab yoxdur.
- Dt 232 “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri”

532. Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- √ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri”
- Düzgün cavab yoxdur
- Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

533. Müstəqil balansla malik bölmələrlə xarici valyuta ilə hesablaşmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişilməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir:

- Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- √ Dt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 212 “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”

534. Əvvəl geri satın alınmış səhmlərin satış dəyərinin onların alışı dəyərini üstələməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- √ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Bütün cavablar düzdür
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

535. Açıq bazarda tədavi edilən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyyətə salınır?

- √ Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 601 “Satış” – Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Bütün cavablar düzdür.
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

536. Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilməlidir:

- √ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- Düzgün cavab yoxdur.
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

537. Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfəət məzənnə fərqi əks etdirilib:

- √ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”

538. Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

- √ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
- Düzgün cavab yoxdur.
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

- 539.** Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:
- √ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”, Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”
 - Bütün cavablar düzdür
 - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 522 “Sosial sığ2 və təminat üzrə öhdəliklər”
- 540.** Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:
- √ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 231 “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 631 “Maliyyə gəlirləri”
 - Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - Bütün cavablar düzdür
 - Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- 541.** Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:
- √ Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 538 “Digər qısamüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Bütün cavablar düzdür
 - Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- 542.** Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:
- √ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Dt 431 “Malsatan və podratçıların uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 435 “Digər uzunmüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
 - Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
 - Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- 543.** Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:
- √ Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 205 “Mallar”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri”
 - Dt 205 “Mallar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - Dt 205 “Mallar”, Kt 601 “Satış” (601-1 “Malların satışı” subhesabı)
- 544.** Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:
- Dt 204 “Hazır məhsul”, Kt 342 “Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər”
 - Dt 204 “Hazır məhsul”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
 - √ Dt 204 “Hazır məhsul”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
 - Dt 204 “Hazır məhsul”, Kt 202 “İstehsal ehtiyatları”
- 545.** Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:
- Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”

- Dt 207 “Digər ehtiyatlar”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- √ Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 201 “Material ehtiyatları”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 201 “Material ehtiyatları”, Kt 202 “İstehsal ehtiyatları”

546. İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditör borcu silinmişdir:

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- √ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, 538 “Digər qısamüddətli kreditör borcları”
- Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

547. Materialların inventarizasiyası zamanı aşkar olunan artıqgəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

- Dt 202 “İstehsal ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 201 “Material ehtiyatları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 217 “Digər qısamüddətli debitor borcları”, Kt 201 “Material ehtiyatları”
- √ Dt 201 “Material ehtiyatları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

548. İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- Düzgün cavab yoxdur
- √ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 601 “Satış”, Kt 701 “Satışın maya dəyəri”
- Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”

549. Əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır:

- Royalti
- Əməliyyat icarəsi
- Mal satışı
- √ Bütün cavablar düzdür
- Məhsul (iş, xidmət) satışı

550. Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- √ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

551. Malsatana çatmalı olan cərimə məbləği hesablanıb:

- Düzgün cavab yoxdur.
- √ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 545 “Digər qısamüddətli öhdəliklər”
- Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”

552. Ümitsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir:

- Düzgün cavab yoxdur.
- √ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

- Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”
- Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 217 “Digər qısamüddətli debitor borcları”

553. Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir:

- Dt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”, Kt 601 “Satış”
- √ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 601 “Satış”
- Dt 701 “Satışın maya dəyəri”, Kt 601 “Satış”
- Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”

554. Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Bütün cavablar düzdür
- √ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

555. Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 223 “Bank hesablaşma hesabları”
- √ Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 611 “Sair əməliyyat gəlirləri” - Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 631 “Maliyyə gəlirləri” – Dt 631 “Maliyyə gəlirləri”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 543 “Alınmış qısamüddətli avanslar”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”

556. Əvvəl ümitsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir:

- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Düzgün cavab yoxdur
- √ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 611 “Sair əməliyyat gəlirləri” – Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 221 “Kassa”, Kt 222 “Yolda olan pul köçürmələri”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

557. Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- Dt 601 “Satış”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- Dt 701 “Satışın maya dəyəri”, Kt 601 “Satış”
- Dt 601 “Satış”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- √ Dt 601 “Satış”, Kt 801 “Ümumi mənfəət (zərər)”

558. Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

- 631 “Maliyyə gəlirləri”
- Bütün cavablar düzdür
- 601 “Satış”
- √ 801 “Ümumi mənfəət (zərər)”
- 611 “Sair əməliyyat gəlirləri”

559. Təxirə salınmış vergi aktivini yaranır:

- √ Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə
- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə

- Düzgün cavab yoxdur
- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda

560. Təxirə salınmış vergi aktivləri:

- √ Aşağıdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə
- Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcminə təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Bütün cavablar düzdür
- Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmi artıran təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

561. Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

- √ Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər
- Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər
- Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri
- Bütün cavablar düzdür
- Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti

562. Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulunun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

- √ ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti
- ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri
- ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti
- Düzgün cavab yoxdur
- Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri

563. Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə ƏDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?

- √ 731 «Sair əməliyyat xərcləri»
- 611 «Sair əməliyyat gəlirləri»
- 631 «Maliyyə gəlirləri»
- Bütün cavablar düzdür
- 601 «Satış»

564. ƏDV-dən aşağıdakı obyektlər azad edilir:

- √ Bütün cavablar düzdür.
- Maliyyə xarakteri daşıyan xidmətlər
- Nizamnamə kapitalına pay şəklində qoyulmuş əmlak
- Sərnəşinlərin daşınması üçün metropolitenin göstərdiyi xidmətlər
- Özəlləşdirmək üçün dövlət müəssisələrindən alınmış əmlakın dəyəri

565. ƏDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir:

- √ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.
- Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
- Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)
- Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
- Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar

566. Təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- √ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
- Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- Bütün cavablar düzdür
- Düzgün cavab yoxdur

- Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda

567. Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?

- ✓ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- Düzgün cavab yoxdur
- Bütün cavablar düzdür
- Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir

568. Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?

- ✓ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- Düzgün cavab yoxdur
- Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği

569. Vergiyə cəlb olunma mənfəət nə deməkdir?

- ✓ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir
- Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
- Düzgün cavab yoxdur
- Bölüşdürüldükdən sonra cari xalis mənfəət

570. D-t 601 «Satış» K-t 521 «Vergi öhdəlikləri» yazılışı nəyi əks etdirir?

- ✓ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ƏDV-nin büdcəyə ödənilməsini
- Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni

571. Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş ƏDV-nin məbləği silindikdə hansı müxabirləşmə verilir?

- ✓ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

572. Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir?

- 801 «Ümumi mənfəət»
- 601 «Satış»
- 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ✓ 202 «İstehsalat xərcləri»

573. ƏDV üzrə büdcəyə olan borc aşağıdakı hesabın kreditində əks etdirilir:

- 601 «Satış»
- ✓ 521 «Vergi öhdəlikləri»
- 631 «Maliyyə gəlirləri»
- 241 «Əvəzləşdirilən ƏDV»
- 611 «Sair əməliyyat gəlirləri»

574. Əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır:

- √ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
- Dövlət müəssisə və təşkilatları
- Xarici hüquqi şəxslər
- Qeyri-kommersiya müəssisələri və təşkilatlar
- İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr

575. İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- √ Yol vergisi
- Əmlak vergisi
- Aksizlər
- Əlavə dəyər vergisi
- Fiziki şəxslərdən gəlir vergisi

576. Təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- √ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- Bütün cavablar düzdür.
- D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

577. Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- Bütün cavablar düzdür
- √ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

578. Mənfəət vergisinin vergiqoyma obyektlərinə aid edilir:

- Bölüşdürülməmiş mənfəət
- Güzəştləri nəzərə almaqla mənfəət
- √ Vergiyə cəlb olunma mənfəət
- Mühasibat mənfəəti
- Xalis mənfəət

579. Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə ƏDV hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir:

- D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- √ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

580. Müəssisənin əmlakına vergi hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir?

- √ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»

581. Bütçəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- √ Ödəmə tapşırığı ilə

- Çek və akkreditivlərlə
- Akkreditivlərlə
- Çeklərlə
- Hesab-faktura

582. Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- Qarışıq xarakterli
- Bütün cavablar düzdür
- ✓ Qeyri-əmtəə xarakterli
- Əmtəə xarakterli
- Maliyyə xarakterli

583. ƏDV büdcəyə köçürüldükdə hansı hesabın debetinə yazılır?

- ✓ 521 "Vergi öhdəlikləri"
- 207 "Digər ehtiyatlar"
- 202 "İstehsal məsrəfləri"
- 205 "Mallar"
- 204 "Hazır məhsul"

584. ƏDV hesablandıqda hansı hesabın debetinə silinir?

- ✓ 701 "Satışın maya dəyəri"
- 207 "Digər ehtiyatlar"
- 205 "Mallar"
- 202 "İstehsal məsrəfləri"
- 204 "Hazır məhsul"

585. Qeyri-kommersiya məqsədi üçün istifadə edilən materiallar üzrə silinən ƏDV hansı hesabın debetinə yazılır?

- 204 "Hazır məhsul"
- 205 "Mallar"
- 207 "Digər ehtiyatlar"
- 202 "İstehsal məsrəfləri"
- ✓ 521 "Vergi öhdəlikləri"

586. İstehsal prosesində istifadə edilən materiallar üzrə silinən ƏDV hansı hesabın debetində əks etdirilir?

- ✓ 521 "Vergi öhdəlikləri"
- 207 "Digər ehtiyatlar"
- 205 "Mallar"
- 202 "İstehsal məsrəfləri"
- 204 "Hazır məhsul"

587. Qeyri-kommersiya məqsədi üçün istifadə edilən materiallar hansı hesabın kreditinə yazılır?

- 204 "Hazır məhsul"
- 207 "Digər ehtiyatlar"
- 205 "Mallar"
- 202 "İstehsal məsrəfləri"
- ✓ 201 "Material ehtiyatları"

588. İstehsal prosesində istifadə edilən materiallar hansı hesabın kreditinə yazılır?

- ✓ 201 "Material ehtiyatları"
- 207 "Digər ehtiyatlar"
- 205 "Mallar"
- 202 "İstehsal məsrəfləri"
- 204 "Hazır məhsul"

589. Alınan material hansı hesabın kreditində əks etdirilir?

- √ 538 “Digər qısamüddətli kreditor borcları”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

590. Telefon danışığına görə alınan faktura məbləği (ƏDV-siz) daxil olduqda hansı hesabın kreditinə yazılır?

- √ 538 “Digər qısamüddətli kreditor borcları”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

591. Alıcı təşkilat mallara görə ödədikdə (ƏDV-siz) hansı hesabın debetinə yazılır?

- 731 “Sair əməliyyat xərcləri”
- 601 “Satış”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- √ 223 “Bank hesablaşma hesabı”

592. Hazır məhsul satış qiyməti ilə alıcıya təqdim olunduqda hansı hesabın kreditinə yazılır?

- √ 601 “Satış”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

593. Satıcının borcu ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 601 “Satış”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

594. Mal alındıqda ƏDV ayrıca göstərildikdə bu əməliyyat hansı hesabın debetinə yazılır?

- √ 241 “Əvəzləndirilən ƏDV “
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

595. Mal alındıqda hansı hesabın kreditinə yazılır?

- √ 601 “Satış”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

596. Mallar satılmaq üçün agentdən qəbul edildikdə (ƏDV ilə birlikdə) hansı hesabın kreditinə yazılır?

- √ 538 “Digər qısamüddətli kreditor borcları”

- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

597. Vasitəçinin satışla bağlı gəliri silindikdə hansı hesabın debetinə silinir?

- √ 601 “Satış”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

598. Digər şəxsin satışla bağlı borcu ödənildikdə hansı hesabın debetinə silinir?

- √ 531 “Malsatan və podratçıların qısamüddətli kreditör borcları”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

599. Agentin satışla bağlı xərcləri silindikdə hansı hesabın debetinə silinir?

- √ 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

600. Alıcıdan daxil olan borc məbləği hansı hesabın kreditinə yazılır?

- √ 217 “Digər qısamüddətli debitor borcları”
- 205 “Mallar”
- 206 “Satış məqsədilə saxlanılan digər aktivlər”
- 207 “Digər ehtiyatlar”
- 204 “Hazır məhsul”

601. ƏDV büdcə ilə əvəzləndirildikdə hansı hesabın debetinə yazılır?

- √ 521 “Vergi öhdəlikləri”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

602. Malların satılmasına kömək edən agentin komisiyon haqqı (ƏDV-sız) hansı hesabın debetində əks etdirilir?

- √ 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

603. Hesablanılan əlavə dəyər vergisi hansı hesabın debetində əks etdirilir?

- √ 701 “Satışın maya dəyəri”
- 721 “İnzibati xərclər”
- 731 “Sair əməliyyat xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 711 “Kommersiya xərcləri”

604. Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir?

- √ Nizamnamə kapitalının
- Aktivlərin
- Öhdəliklərin
- Bütün cavablar düzdür
- Mal-material ehtiyatlarının

605. Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- √ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Düzgün cavab yoxdur
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”

606. İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- √ Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 344 “Elan edilmiş dividendlər”

607. Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği:

- √ Bölüşdürülməmiş mənfəətə birləşdirilir
- Nizamnamə üzrə ehtiyata birləşdirilir
- Nizamnamə kapitalına birləşdirilir
- Eyni vaxtda əks etdirilən zərərlə birlikdə ləğv edilir
- Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmaqda davam edir

608. Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

- √ Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər” – Dt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat” - Dt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”, Kt 112 “Torpaq, tikili və avadanlıq – Amortizasiya”
- Düzgün cavab yoxdur
- Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”

609. Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

- √ Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 177 “Digər uzunmüddətli debitor borcları” və ya 217 “Digər qısamüddətli debitor borcları”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 223 “Bank hesablaşma hesabları”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)” - Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Bütün cavablar düzdür
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 223 “Bank hesablaşma hesabları” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”

610. Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- √ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” – Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”

- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”

611. Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:

- √ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları”, 225 “Pul vəsaitlərinin ekvivalentləri” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”

612. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- √ Minimal həddə malikdir
- Minimal və maksimal həddə malik deyil
- Maksimal həddə malikdir
- Bütün cavablar düzdür
- Minimal və maksimal həddə malikdir

613. Xalis mənfəət məbləği necə müəyyən olunur?

- √ Hesabat dövrünün dekabr ayının yekun dövrüyləri ilə
- Aylıq
- Hər kvartalin yekunu üzrə
- Düzgün cavab yoxdur.
- İlin əvvəlindən artan yekunla

614. Bölüşdürülməmiş mənfəət nədir?

- √ Müəssisənin dövrüylərində qalan, təsisçilərə ödənilməyən dividendlər
- Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq
- Kredior borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı
- Bütün cavablar düzdür
- Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır

615. Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- √ Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri” - Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 221 “Kassa”, Kt 311 “Emissiya gəliri”
- Dt 223 “Bank hesablaşma hesabları”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”

616. Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- √ Hesabat dövrünün zərərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
- Hesabat dövrünün zərərini örtmək üçün
- Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
- Nizamnamə kapitalının artırılması üçün

617. Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:

- √ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat” - Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”

- Dt 341 “Hesabat dövründə xalis mənfəət”, Kt 334 “Nizamnamə üzrə ehtiyat”
- Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”

618. Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- √ Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 321 “Geri alınmış kapital (səhmlər)”
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- Düzgün cavab yoxdur
- Dt 321 “Geri alınmış kapital (səhmlər)”, Kt 301 “Nominal (nizamnamə) kapital”

619. Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:

- √ Sair əməliyyat xərclərinin tərkibində
- Gələcək dövrün xərcləri kimi
- Nizamnamə kapitalının azaldılması kimi
- Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində
- Adi fəaliyyət növü üzrə cari xərclər kimi

620. Əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- √ Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital” - Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 221 “Kassa”, 223 “Bank hesablaşma hesabları” və s., Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 301 “Nominal (nizamnamə) kapital”, Kt 311 “Emissiya gəliri”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 311 “Emissiya gəliri”

621. Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir:

- √ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə
- Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə
- Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə
- Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə
- Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə

622. Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir:

- √ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə
- Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə
- Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə

623. Nizamnamə kapitalı qiymətləndirilir:

- Düzgün cavab yoxdur
- Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində
- Səhmlərin bazar dəyəri məbləğində
- Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
- √ Təsis sənədlərində elan olunmuş həcmdə

624. 311 “Emissiya gəliri” hesabı hansı müəssisələrdə istifadə olunur?

- Dostluq cəmiyyətlərində
- Məhdud məsuliyyətli cəmiyyətlərdə
- Kooperativ müəssisələrdə
- Bütün cavablar düzdür
- √ Səhmdar cəmiyyətlərdə

625. MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:
- Büdcə təşkilatlarına
 - İctimai fondlara
 - İctimai əhəmiyyətli qurumlara
 - √ Kommersiya müəssisə və təşkilatlarına
 - Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara
626. Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?
- Zərərlərin ödənilməsi
 - √ Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
 - Müflislik faktının təsdiq edilməsi
 - İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri
 - Düzgün cavab yoxdur
627. Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:
- Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
 - √ Bütün cavablar düzdür
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 335 “Sair ehtiyatlar”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 333 “Qanunvericilik üzrə ehtiyat”
 - Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 344 “Elan edilmiş dividendlər”
628. Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:
- Əsas vəsaitlərin dəyərinin artırılması
 - Qeyri-maddi aktivlərin dəyərinin artırılması
 - √ Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
 - Əvəzsiz alınan dəyərlilər
 - Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri
629. Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:
- Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
 - Nizamnamə ilə
 - √ Nizamnamə ilə, qanunvericiliklə
 - AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən
 - Qanunvericiliklə
630. Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:
- Bütün cavablar düzdür
 - √ Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa
 - Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin
 - Səhmdar cəmiyyətin nizamnaməsində göstərsin
 - Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
631. Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:
- Pul vəsaitlərinin
 - √ Bütün cavablar düzdür
 - Qeyri-maddi aktivlərin
 - Pul vəsaitlərinin ekvivalentlərinin
 - Əsas vəsaitlərin
632. Kapitalın tərkibinə daxildir:
- √ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət

- Bölüşdürülməmiş mənfəət
- Nizamnamə kapitalı
- Təsisçilərdən alınan uzunmüddətli borclar
- Gözlənilən ödəmələr üçün ehtiyatlar

633. Kapital nədir?

- İstehsal potensialının müəyyən səviyyəsidir
- Düzgün cavab yoxdur
- ✓ Öhdəlikləri çıxıldıqdan sonra müəssisə aktivlərinin məbləğidir
- Mühasibat balansının passivinin məbləğidir
- Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir

634. Təbii fəlakətdən dəyən ziyan ehtiyat fondu hesabına ödənildikdə hansı hesab debetləşir?

- 343 “Keçmiş illərin bölüşdürülməmiş mənfəəti”
- 311 “Emissiya gəliri”
- ✓ 335 “Digər ehtiyatlar”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

635. Gələcəkdə alınması nəzərdə tutulan bahalı bir aktiv üçün mənfəət hesabına ehtiyat yaradıldıqda hansı hesab debetləşir?

- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”
- ✓ 343 “Keçmiş illərin bölüşdürülməmiş mənfəəti”

636. Ehtiyatların istifadə edilməmiş hissəsi geri qaytarıldıqda hansı hesabın kreditinə yazılır?

- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- ✓ 343 “Keçmiş illərin bölüşdürülməmiş mənfəəti”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

637. Bölüşdürülməmiş mənfəət hesabına qanunvericilik üzrə yaradılan ehtiyat hansı hesabın debetinə yazılır?

- ✓ 343 “Keçmiş illərin bölüşdürülməmiş mənfəəti”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 321 “Geri alınmış kapital”
- 311 “Emissiya gəliri”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

638. Qısamüddətli bank krediti üzrə mənfə məzənnə fərqi hansı hesabın kreditinə yazılır?

- ✓ 501 “Qısamüddətli bank kreditləri”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

639. Xarici valyutanın məzənnəsinin artması nəticəsində yaranan müsbət məzənnə fərqi hansı hesabın kreditinə yazılır?

- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- ✓ 332 “Məzənnə fərqləri üzrə ehtiyat”

640. İstehsalat avadanlığı yenidən qiymətləndirildikdə hansı hesabın kreditinə yazılır?

- √ 331 “Yenidən qiymətləndirmə üzrə ehtiyat”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

641. Səhmlər ləğv edildikdən sonra nizamnamə kapitalının azalması hansı hesabın kreditində əks etdirilir?

- √ 321 “Geri alınmış kapital”
- 311 “Emissiya gəliri”
- 223 “Bank hesablaşma hesabları”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

642. “Emissiya güzəşti silindikdə hansı hesabın kreditinə yazılır?

- √ 301 “Nominal kapital”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

643. “Emissiya gəliri ” hansı hesabın debetində əks etdirilir?

- √ 223 “Bank hesablaşma hesabları”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

644. Təsisçi xalis valyuta ilə borcu ödədikdə qeydə alındığı müddətdən sonra yaranan müsbət məzənnə fərqi hansı hesabın kreditində əks etdirilir?

- √ 332 “Məzənnə fərqləri üzrə ehtiyat”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

645. Təsisçinin öz vəsaitini geri götürməsi nəticəsində nizamnamə kapitalının azalması hansı hesabın kreditində əks etdirilir?

- √ 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 301 “Nominal kapital”

646. Bölüşdürülməmiş mənfəət hesabına nizamnamə kapitalının artması hansı hesabın kreditində əks etdirilir?

- √ 301 “Nominal kapital”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

647. Törəmə müəssisənin vəsaiti hesabına nizamnamə kapitalının artan hissəsi hansı hesabın kreditində əks etdirilir?

- √ 301 “Nominal kapital”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”

648. Hər birinin qiyməti 2,00 manat olmaqla buraxılan 4000 ədəd səhm hansı hesabın debetində əks etdirilir?

- √ 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 301 “Nominal kapital”

649. Təsisçi tərəfindən müəssisəyə qoyulan pul vəsaiti hansı hesabın kreditində əks etdirilir?

- √ 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 301 “Nominal kapital”

650. Təsisçi tərəfindən müəssisəyə avadanlıq qoyulmuşdur. Bu məbləğ hansı hesabın kreditində əks etdirilir?

- √ 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 301 “Nominal kapital”

651. Təsis sənədlərinə uyğun məbləğdə nizamnamə kapitalı əks etdirildikdə hansı hesabın debetində əks etdirilir?

- √ 302 “Nominal kapitalın ödənilməmiş hissəsi”
- 311 “Emissiya gəliri”
- 321 “Geri alınmış kapital”
- 334 “ Nizamnamə üzrə ehtiyat”
- 301 “Nominal kapital”

652. D-t 402 «İşçilər üçün uzunmüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları» yazılış nəyi əks etdirir?

- Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri
- √ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- Kreditə alınmış malların ödənilməsini

653. Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

- √ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını
- 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini
- Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini

654. Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:

- √ Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqədirlərsə
- Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa

- Düzgün cavab yoxdur.
- Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə
- Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqəlidirlərsə

655. Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:

- ✓ Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanma zamanı
- Bütün cavablar düzdür
- Borcların və kreditlərin alınması zamanı
- Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
- Borc və kreditlərin silinməsi zamanı

656. Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:

- Düzgün cavab yoxdur
- ✓ Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər
- Kreditləşdirilməli olmayan ehtiyatlar
- Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu
- Bütün kreditor borcları

657. MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində əks etdirilir?

- 121 «Daşınmaz əmlaka investisiyalar»
- ✓ Bütün cavablar düzdür
- 201 «Material ehtiyatları»
- 101 «Qeyri-maddi aktivlər»
- 111 «Torpaq, tikili və avadanlıqlar»

658. Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:

- Bütün cavablar düzdür
- ✓ Analitik uçot registrlərində
- Balansda
- Mənfəət və zərərlər haqqında hesabatda
- Sintetik uçot registrlərində

659. Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:

- Düzgün cavab yoxdur.
- Maliyyə hesabatına qeydlərdə
- ✓ Balansda ehtiyatlar kimi
- Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- Mənfəət və zərərlər haqqında hesabatda

660. Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

- Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- ✓ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
- Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir
- Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir

661. Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»

- ✓ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri».
- D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»

662. D-t 502 «İşçilər üçün qısamüddətli bank kreditləri» K-t 223 «Bank hesablaşma hesabları» nəyi əks etdirir?

- Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
- ✓ İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini
- Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini
- Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini

663. Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

- ✓ D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»

664. Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ✓ D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- Bütün cavablar düzdür
- D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»
- D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
- D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»

665. Əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»
- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»

666. Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- ✓ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»
- Düzgün cavab yoxdur.
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»

667. Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- Plan üzrə
- Faktiki
- ✓ Balans
- Normativ
- İlkin

668. Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- ✓ Bütün cavablar düzdür.
- Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə
- Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə

- Verilmiş veksellərə görə olan borclar üzrə

669. Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

- ✓ Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.
- Ödəniş tapşırığı
- Akkreditiv vasitəsi ilə hesablaşmalar
- Çek vasitəsi ilə hesablaşmalar
- İnkasso ilə hesablaşmalar

670. Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

- İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- Kreditlər üzrə öhdəliklər
- ✓ Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- Dividendlərin ödənilməsi üzrə öhdəliklər
- Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər

671. Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:

- Mal-material qiymətliyərin satıcılardan alınması üzrə öhdəliklər
- ✓ Bütün cavablar düzdür
- Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər
- Büdcəyə ödənişlər üzrə öhdəliklər
- Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər

672. 751 «Maliyyə xərcləri», K-t 401 «Uzunmüddətli bank kreditləri» nəyi əks etdirir:

- ✓ Bütün cavablar düzdür
- İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
- İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması
- Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması
- Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması

673. Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

- ✓ Jurnal-order № 4
- Jurnal-order № 5
- Düzgün cavab yoxdur
- Jurnal-order № 1
- Jurnal-order № 10

674. D-t 751 «Maliyyə xərcləri» K-t 404 «Uzunmüddətli borclar» əks etdirir:

- Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
- Bütün cavablar düzdür
- ✓ Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri
- Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri

675. Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:

- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- Bütün cavablar düzdür
- D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
- ✓ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»

676. Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?

- √ D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditor borcları»
- D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- Düzgün cavab yoxdur.

677. Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

- √ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- Bütün cavablar düzdür
- D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

678. Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

- Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə
- Düzgün cavab yoxdur
- Cari öhdəliklərə
- √ Uzunmüddətli öhdəliklərə
- Həm cari, həm də uzunmüddətli öhdəliklərə

679. Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

- √ Maliyyə hesabatının qeydlərində
- Düzgün cavab yoxdur
- Balansda ehtiyatlar kimi
- Mənfəət və zərərlər haqqında hesabatda
- Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində

680. Öhdəliklər aşağıdakılardır:

- Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
- √ Bütün cavablar düzdür
- Keçmiş hadisələrdən irəli gələn borc
- Səmərinin itirilməsi ilə nəticələnə biləcək borc
- Etibarlı müəyyənləşən borcun həcmi

681. Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- Kapitalda dəyişikliklər haqqında hesabatın
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
- Bütün cavablar düzdür
- √ Balansın
- Mənfəət və zərərlər haqqında hesabatın

682. Sosial sığorta fonduna olan borclar ödənildikdə hansı hesabın kreditinə yazılır?

- √ 223 “Bank hesablaşma hesabı”
- 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 225 “Pul vəsaitlərinin ekvivalentləri
- 222 “Yolda olan pul köçürmələri”

683. Gələcək dövrün illik abunə haqqı nəzərə alındıqda hansı hesabın debetinə yazılır?

- √ 171 “Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları”
- 205 “Mallar”

- 207 “Digər ehtiyatlar”
- 711 “Kommersiya xərcləri”
- 204 “Hazır məhsul”

684. Mənfəət vergisi üzrə təxirə salınan vergi öhdəliyi hesablandıqda hansı hesabın debetinə yazılır?

- √ 161 “Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri”
- 205 “Mallar”
- 207 “Digər ehtiyatlar”
- 711 “Kommersiya xərcləri”
- 204 “Hazır məhsul”

685. Sığorta müqaviləsi üzrə hesablanan öhdəlik hansı hesabın debetinə yazılır?

- √ 202 “İstehsalat məsrəfləri”
- 205 “Mallar”
- 207 “Digər ehtiyatlar”
- Bütün cavablar səhvdir.
- 204 “Hazır məhsul”

686. İşdən azad olunmağa görə işçiyə müavinət hesablandıqda hansı hesabın debetinə yazılır?

- √ 202 “İstehsalat məsrəfləri”
- 205 “Mallar”
- 207 “Digər ehtiyatlar”
- Bütün cavablar səhvdir.
- 204 “Hazır məhsul”

687. Auditora olan öhdəlik hansı hesabın debetinə yazılır?

- √ 202 “İstehsalat məsrəfləri”
- 205 “Mallar”
- 207 “Digər ehtiyatlar”
- Bütün cavablar səhvdir.
- 204 “Hazır məhsul”

688. Avadanlığın uzunmüddətli maliyyə icarəsi əks olunduqda hansı hesabın debetinə yazılır?

- √ 191 “Gələcək hesabat dövrlərinin gəlirləri”
- 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- 222 “Yolda olan pul köçürmələri”

689. Uzun müddətə alınan borc hansı hesabın debetinə yazılır?

- √ 223 “Bank hesablaşma hesabı”
- 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- 222 “Yolda olan pul köçürmələri”

690. İşçilər üçün alınmış kreditin vaxtı ötdükdə banka qaytarıldıqda hansı hesabın debetinə yazılır?

- √ 402 “İşçilər üçün uzunmüddətli bank kreditləri”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

691. İşçilərə verilmək üçün alınan kredit hansı hesabın debetinə yazılır?

- √ 223 “Bank hesablaşma hesabı”
- 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 225 “Pul vəsaitlərinin ekvivalentləri
- 222 “Yolda olan pul köçürmələri”

692. Kredit üzrə borc bank hesabından ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 401 “Uzunmüddətli bank kreditləri”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

693. Kredit üzrə borc nağd ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 401 “Uzunmüddətli bank kreditləri”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

694. Xarici valyuta ilə alınmış kreditlər üzrə müsbət məzənnə fərqi hansı hesabın debetinə yazılır?

- √ 401 “Uzunmüddətli bank kreditləri”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

695. Xarici valyuta ilə alınmış kreditlər üzrə mənfi məzənnə fərqi hansı hesabın kreditinə yazılır?

- √ 401 “Uzunmüddətli bank kreditləri”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

696. Törəmə müəssisə üçün alınan kredit hansı hesabın kreditinə yazılır?

- √ 401 “Uzunmüddətli bank kreditləri”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

697. Vergilərə görə büdcəyə olan borclar kredit hesabına ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 521 “Vergi öhdəlikləri”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

698. Alınmış avanslar üzrə borclar kredit hesabına ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 443 “Alınmış uzunmüddətli avanslar”
- 711 “Kommersiya xərcləri”

- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

699. Malsatanlara olan borc kredit hesabına ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 431 “Malsatanlara uzunmüddətli kreditor borcu”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

700. Bank krediti mədaxil edildikdə hansı hesabın debetinə yazılır?

- √ 223 “Bank hesablaşma hesabı”
- 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- 222 “Yoldaq olan pul köçürmələri”

701. Uzunmüddətli bank kreditləri ödənildikdə hansı hesabın kreditinə yazılır?

- √ 223 “Bank hesablaşma hesabı”
- 221 “Kassa”
- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- 222 “Yoldaq olan pul köçürmələri”

702. Kreditə görə hesablanılan cərimə ödənildikdə hansı hesabın debetinə yazılır?

- √ 537 “Faizlər üzrə qısamüddətli kreditor borcları”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

703. Kreditin vaxtında qaytarılmadığına görə hesablanılan cərimə hansı hesabın kreditinə yazılır?

- √ 537 “Faizlər üzrə qısamüddətli kreditor borcları”
- 711 “Kommersiya xərcləri”
- 721 “İnzibati xərclər”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

704. Kreditə görə ödənilən faiz hansı hesabın debetinə yazılır?

- √ 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”
- 701 “Satışın maya dəyəri”
- 711 “Kommersiya xərcləri”
- 751 “Maliyyə xərcləri”
- 721 “İnzibati xərclər”

705. Kreditə görə hesablanılan faiz hansı hesabın debetinə yazılır?

- √ 721 “İnzibati xərclər”
- 711 “Kommersiya xərcləri”
- 631 “Maliyyə gəlirləri”
- 751 “Maliyyə xərcləri”
- 701 “Satışın maya dəyəri”

706. Bankdan alınan uzunmüddətli kredit hansı hesabın debetinə yazılır?

- 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- 225 “Pul vəsaitlərinin ekvivalentləri
- √ 223 “Bank hesablaşma hesabı”
- 222 “Yoldaq olan pul köçürmələri”
- 221 “Kassa”